

TEST: 1706#01#Y14#01 QIYABI500

Test	1706#01#Y14#01 qiyabi500
Fənn	1706 - İqtisadi hüquq
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	10 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	375 (75 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi hüquq...? (Çəki: 1)

- ☐ a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların
- ☐ bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
- ☒ istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
- ☐ mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq
- ☐ istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq

Sual: İqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab edilən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ təsərrüfat hüququ
 - ☐ mülki hüquq
 - ☐ prosessual hüquq
 - ☒ iqtisadi hüquq
 - ☐ cinayət hüququ
-

Sual: Aşağıdakılardan hansı iqtisadi hüquq hesab edilmir? (Çəki: 1)

- ☐ büdcə hüququ
 - ☐ maliyyə hüququ
 - ☐ sahibkarlıq hüququ
 - ☒ ekstradisiya hüququ
 - ☐ ticarət hüququ
-

Sual: İmperativ və dispoitiv metodlar iqtisadi hüquq baxımından hesab edilir? (Çəki: 1)

- ☐ ali metodlar
 - ☐ ümumi metodlar
 - ☐ birgə metodlar
 - ☐ fərdi metodlar
 - ☒ xüsusi metodlar
-

Sual: Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir? (Çəki: 1)

- ☐ hüquqi adətlərdir
 - ☒ hüquqdur
 - ☐ məhkəmə prezidentidir
 - ☐ ənənədir
 - ☐ qanunlardır
-

Sual: Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər? (Çəki: 1)

- ☐ dövlətin idarəetmə mexanizminin əsasıdır
 - ☐ yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
 - ☐ iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
 - ☒ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
 - ☐ iqtisadiyyatın mühafizə olunmasıdır
-

Sual: İctimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemi necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ iqtisadi idarəetmə
 - ☐ iqtisadi sistemin hüquqi əsası
 - ☒ hüquqi tənzimlənmə
 - ☐ hüquqi mühafizə sistemi
 - ☐ hüquq sisteminin ipi
-

Sual: Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər? (Çəki: 1)

- ☐ dövlətin idarəetmə mexanizminin əsasıdır
- ☐ yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
- ☐ iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir
- ☒ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
- ☐ iqtisadiyyatın mühafizə olunmasıdır

Sual: Aşağıdakılardan hansı iqtisadi hüquq hesab edilmir? (Çəki: 1)

- ☐ büdcə hüququ
- ☐ maliyyə hüququ
- ☐ sahibkarlıq hüququ
- ☒ ekstradisiya hüququ
- ☐ ticarət hüququ

BÖLMƏ: 01#02

Ad	01#02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda hansı sahədə mövcud olmamışdır? (Çəki: 1)

- ☐ rəqabətin təmin olunmasında
- ☐ qiymətlərin tənzimlənməsində
- ☒ məhsul standartlarının formalaşdırılmasında
- ☐ xarici ticarətin tənzimlənməsində
- ☐ əmək bazarına müdaxilə edilməsində

Sual: İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması ilk zamanlarda aşağıdakı hansı sahədə daha qabarıq müşahidə olunmuşdur? (Çəki: 1)

- ☐ aqrar münasibətlərin tənzimlənməsində
- ☐ iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində
- ☐ standartlaşdırmada
- ☒ rəqabətin təmin olunması sahəsində
- ☐ ekoloji tədbirlərin reallaşdırılmasında

Sual: İqtisadi münasibətlərin cəmiyyətdə daşdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri necə qiymətləndirilir? (Çəki: 1)

- ☐ hüquq sistemini müəyyən edir
- ☐ hüquq sahələrinin sistemini yaradır

- ☐ dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi kimi çıxış edir
 - ☒ hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir
 - ☐ təbii hüquq kimi qiymətləndirilir
-

Sual: Hüquqi tənzimlənməsinin subyekti kimi çıxış edir? (Çəki: 1)

- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
 - ☒ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi institutları
 - ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər
 - ☐ iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
 - ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
-

Sual: Müasir dövrdə "İqtisadi hüquq"...? (Çəki: 1)

- ☐ iqtisadi təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
 - ☐ hüquqi təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
 - ☐ konstitusiyon təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
 - ☒ iqtisadi və hüquqi təli-min ayrılmaz tərkib hissəsi hesab olunur
 - ☐ mülki hüquq təli-minin ayrılmaz tərkib hissəsi hesab olunur
-

Sual: İqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problemlərdən biri hesab edilir? (Çəki: 1)

- ☒ dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və həddünün gözlənilməsi
 - ☐ dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
 - ☐ dövlətin iqtisadiyyata müdaxilə etməməsi
 - ☐ dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya
 - ☐ qiymətlərin səviyyəsinin tənzimlənməsi
-

Sual: İqtisadiyyatın hüquqi tənzimlənməsi aspektindən maraq doğuran məqam hansıdır? (Çəki: 1)

- ☐ iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
 - ☐ iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
 - ☐ hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
 - ☐ müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
 - ☒ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
-

Sual: İqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi təbii miqdardır? (Çəki: 1)

- ☐ siyasi inkişafın ümumi qanunauyğunluqlarına
 - ☒ ictimai inkişafın ümumi qanunauyğunluqlarına
 - ☐ iqtisadi inkişafın ümumi qanunauyğunluqlarına
 - ☐ ədəbi inkişafın ümumi qanunauyğunluqlarına
 - ☐ fiziki inkişafın ümumi qanunauyğunluqlarına
-

Sual: İqtisadi münasibətlərin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır? (Çəki: 1)

- ☐ imperativ və direktiv metodlar
 - ☒ imperativ və dispozitiv metodlar
 - ☐ dispozitiv və dolayı metodlar
 - ☐ imperativ və birbaşa metodlar
 - ☐ iselektiv və dispozitiv metodlar
-

Sual: İqtisadiyyatın hüquqi tənzimlənməsi necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına parlamentin tənzimləyici
 - ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prezidentin tənzimləyici
 - ☒ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına normativ aktların tənzimləyici təsirinin nəticəsidir
 - ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına məhkəmənin tənzimləyici
 - ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prokurorluğun tənzimləyici
-

Sual: Hüququn iqtisadi funksiyası ...? (Çəki: 1)

- ☐ siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
 - ☐ ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
 - ☐ sosial münasibətlərdəki rolu ilə əlaqədardır
 - ☒ iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır
 - ☐ mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
-

Sual: Hüquqi tənzimləmədə ən çox istifadə edilən mexanizmlərdən biri hansıdır? (Çəki: 1)

- ☐ güzəştlərin verilməsi
 - ☐ fəaliyyət sərbəstliyinin verilməsi
 - ☒ cəza tədbirlərinin görülməsi
 - ☐ deportasiya
 - ☐ hüquqi statusun dəyişdirilməsi
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarım sahəsi deyil? (Çəki: 1)

- ☒ beynəlxalq ekstradisiya hüququ
 - ☐ beynəlxalq ticarət hüququ
 - ☐ beynəlxalq sənaye hüququ
 - ☐ beynəlxalq intellektual mülkiyyət hüququ
 - ☐ beynəlxalq gömrük hüququ
-

Sual: Aşağıdakılardan hansı hüquqi vasitə kimi istifadə olunur? (Çəki: 1)

- ☐ ictimai normalar
 - ☐ əxlaq normaları
 - ☒ sosial və texniki normalar
 - ☐ dini və məzhəb normalar
 - ☐ beynəlxalq normalar
-

Sual: Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil? (Çəki: 1)

- ☐ hüquq normaları
 - ☐ korporativ normalar
 - ☐ adətlər
 - ☒ standartlar
 - ☐ əxlaq normaları
-

Sual: İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiqi aşağıdakılardan hansına tətbiq edilməmişdir? (Çəki: 1)

- ☐ əmək bazarına müdaxilə edilməsində
 - ☐ xarici icarətin tənzimlənməsində
 - ☐ qiymətlərin tənzimlənməsində
 - ☒ iqtisadi fəaliyyət üçün lisenziyalaşdırmada
 - ☐ rəqabətin fənnin olunmasında
-

Sual: İqtisadi münasibətlərin tənzimlənməsi baxımından hüquq normalarının tətbiqi aşağıdakı hansı sahədə tətbiq olunmuşdur? (Çəki: 1)

- ☐ ekoloji tədbirlərin həyata keçirilməsində
 - ☒ xarici ticarətin tənzimlənməsində
 - ☐ iqtisadiyyatın strukturunun əkmilləşdirilməsində
 - ☐ standartların tətbiq edilməsində
 - ☐ aqrar münasibətlərin tənzimlənməsində
-

Sual: Hüquq strukturun keyfiyyət göstəricisi kimi xarakterizə olunan variant hansıdır? (Çəki: 1)

- ☐ hüquq sisteminin kompleksliliyi
 - ☐ hüquq mühafizə orqanlarının yaradılması
 - ☒ iqtisadiyyatla hüquq sisteminin qarşılıqlı əlaqəsi
 - ☐ iqtisadiyyatla dövlət bölməsinin əlaqələndirilməsi
 - ☐ iqtisadi münaqişələrin həllində beynəlxalq hüququn tətbiqi
-

Sual: Hüquqi ənzimlənmənin institusionalizm bir istiqaməti hesab edilməsi hansı kontekstdə qəbul olunur? (Çəki: 1)

- ☐ sosial cəmiyyət kontekstində
 - ☐ hüquqi dövlət kontekstində
 - ☐ konstitusiya quruluşu kontekstində
 - ☐ hüquq və fəlsəfə kontekstində
 - ☒ iqtisadiyyat və hüquq kontekstində
-

Sual: Dövlətin müvafiq iqtisadi insitutları hesab olunur? (Çəki: 1)

- ☒ hüquqi tənzimlənmə subyekti
 - ☐ hüquqi sistemi formalaşdıran element
 - ☐ hüquqi tənzimləmə sistemi
 - ☐ hüquqi tənzimləmə aləti
 - ☐ hüquqi müdafiə təminatı
-

Sual: İqtisadi hüquq sahəsində tədqiqatlar aşağıdakılardan hansı ilə əlaqədardır? (Çəki: 1)

- ☐ fəlsəfə nəzəriyyəsi ilə
 - ☐ riyazi-məntiq ilə
 - ☐ transformasiya nəzəriyyəsi ilə
 - ☒ institusional iqtisadiyyatla
 - ☐ konstitusiya sistemi ilə
-

Sual: 1. İqtisadi hüquq, hansı proseslərdə baş verən münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi xarakterizə olunur? (Çəki: 1)

- ☐ iqtisadi davranışlarda;
 - ☐ iqtisadi subyektlərin ehtiyac və maraqlarına müvafiq olan proseslərdə;
 - ☒ istehsal, bölgü, mübadilə, istehlak;
 - ☐ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqələrində;
 - ☐ müəssisələrin təşkili prosesində
-

Sual: 2. İqtisadi münasibətləri tənzimləyən hüquqi tənzimləmə metodlarının növləri (Çəki: 1)

- ☐ Ümumi və normativ;
 - ☐ Xüsusi və dispozitiv;
 - ☒ ümumi və xüsusi;
 - ☐ xüsusi və spesifik;
 - ☐ spesifik və imperativ
-

Sual: Hüquqi tənzimləmənin xüsusi metodlarının növləri (Çəki: 1)

- ☐ spesifik və direktiv;
 - ☐ direktiv və imperativ;
 - ☐ dispozitiv və muxtar;
 - ☒ direktiv və muxtar;
 - ☐ spesifik və muxtar
-

Sual: Hüququ vasitə kimi istifadə edərək iqtisadi münasibətləri tənzimləyən hansı metoddur? (Çəki: 1)

- ☐ xüsusi;
 - ☐ spesifik;
 - ☒ ümumi;
 - ☐ imperativ;
 - ☐ dispozitiv
-

BÖLMƏ: 01#03

Ad	01#03
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	

Sual: Müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər bir-biri ilə necə bağlıdır? (Çəki: 1)

- ☐ iqtisadi sistemin formasında asılıdırlar
- ☐ hüquq iqtisadi sistemi formalaşdırır
- ☐ birtərəfli təsirlə əlaqəyə malikdirlər
- ☐ heç bir əlaqələri mövcud deyil
- ☒ iki tərəfli qarşılıqlı təsirlə bağlıdır

Sual: Hüquqi sistemi...? (Çəki: 1)

- ☐ yalnız iqtisadiyyata təsir göstərir
- ☒ fərdlərin davranışına, onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir
- ☐ yalnız fərdlərin davranışına təsir göstərir
- ☐ hüquq mühafizə sisteminə təsir göstərir
- ☐ ölkənin statusunu müəyyən edir

Sual: İqtisadi sistem....? (Çəki: 1)

- ☐ hüquq mühafizə sisteminə təsir göstərir
- ☒ həm fərdlərin davranışına, həm də müvafiq olaraq hüquqi sistemə təsir göstərir
- ☐ yalnız iqtisadiyyata təsir göstərir
- ☐ ölkənin statusunu müəyyən edir
- ☐ yalnız fərdlərin davranışına təsir göstərir

Sual: İqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlərin aşağıdakı forması yoxdur? (Çəki: 1)

- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər
- ☐ müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadi
- ☐ dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxsləri arasında yaranan
- ☒ bütün iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətlərinin qadağan olunması
- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər

Sual: Aşağıdakılardan hansı hüququn iqtisadi təhlilini şərtləndirən məqam deyil? (Çəki: 1)

- ☐ iqtisadçılar iqtisadi səmərəlilik problemini müzakirə edərək ədalətlik, dəqiqlik və s. bu kimi məsələlər üzrə ənənəvi mülahizələrdən uzaqlaşır
- ☒ hüquqşünaslar üçün iqtisadi sistemin fəaliyyət qanunlarının öyrənilməsinin
- ☐ iqtisadi təhlil bir çox qüvvədə olan hüquq normalarının əsaslandırılması üçün
- ☐ iqtisadçılar mürəkkəb qarşılıqlı əlaqələrin digər təhlilçilər tərəfindən nəzərə
- ☐ iqtisadi yanaşma hüquqi təhlildə bir o qədər rast gəlinməyən hüququn ayrı-ayrı

Sual: İqtisadi nəzəriyyələr sistemində mövcud olan hüququn iqtisadi nəzəriyyəsi öz predmetinə görə hansı nəzəriyyəyə kəfiyyət qədər yaxındır? (Çəki: 1)

- ☐ neomonetarizm
 - ☐ neoklassizm
 - ☒ neoinstitusionalizim
 - ☐ neokeynsçilik
 - ☐ neoliberalizim
-

Sual: "İqtisadi hüquq" kontekstində məsələlərin tədqiqi iqtisadçılara...? (Çəki: 1)

- ☐ beynəlxalq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
 - ☐ hüquq normalarının cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
 - ☒ hüquq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
 - ☐ iqtisadi integrasiyanın cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
 - ☐ hüquq mühafizə orqanlarının fəaliyyətinin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənənləşdirilməsi prosesində əlverişli əsas yaradır
-

Sual: "İqtisadi hüquq" kontekstində məsələlərin tədqiqi hüquqşünaslara...? (Çəki: 1)

- ☐ normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır
 - ☒ qəbul olunmuş normativ aktlar və hüquq normalarının nəticələrinin təhlili
 - ☐ normativ aktların formalaşdırılması zamanı əlverişli əsas yaradır
 - ☐ dövlətin idarə edilməsi üçün əlverişli əsas yaradır
 - ☐ hüquq normalarının sistemləşdirilməsində əlverişli əsas yaradır
-

Sual: Hüququn iqtisadi təhlilinin mühüm metodoloji aspekti..? (Çəki: 1)

- ☐ dövlətin məqsədi kimi ictimai diskriminasiyanın yaradılmasının ilkin şərti
 - ☐ dövlətin məqsədi kimi ictimai sabitliyin təmin edilməsinin ilkin şərti hesab edilir
 - ☐ dövlətin məqsədi kimi ictimai-siyasi fəallığın yüksəldilməsinin ilkin şərti
 - ☒ dövlətin məqsədi kimi ictimai rifahın yüksəldilməsinin ilkin şərti hesab edilir
 - ☐ dövlətin məqsədi kimi sosial ədalətin yüksəldilməsinin ilkin şərti hesab edilir
-

Sual: İqtisadi subyektlərin fəaliyyətinin ümumi qaydaları, prinsipləri və onların reallaşma mexanizmləri aşağıdakılardan hansı ilə müəyyən edilir və tənzimlənir? (Çəki: 1)

- ☐ prezident sərəncamları ilə
 - ☒ müvafiq normativ aktlarla
 - ☐ hökumətin qərarı ilə
 - ☐ bələdiyyə aktları vasitəsilə
 - ☐ beynəlxalq hüquqla
-

Sual: Ümumi metod kimi hüquq tətbiqetmənin mahiyyəti necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində dövlət iradəsinin vasitə kimi
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində parlament hakimiyyətinin vasitə
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində adətlərin vasitə kimi tətbiq edilməsi
- ☒ iqtisadi münasibətlərin tənzimlənməsində hüququn vasitə kimi tətbiq edilməsi

☐ iqtisadi münasibətlərin tənzimlənməsində prezidentlərin vasitə kimi tətbiq edilməsi

Sual: İqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə olmalıdır ki,...? (Çəki: 1)

- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
 - ☒ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın
 - ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun
 - ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun
 - ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın
-

Sual: Müasir dövüdə beynəlxalq iqtisadi hüquq necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ siyasi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan
 - ☐ ticarət fəaliyyəti sahəsində dövlətlərarası və digər subyektlərlə olan
 - ☐ iqtisadi integrasiya sahəsində dövlətlərarası və digər subyektlərlə olan
 - ☐ vahid iqtisadi sistemin formalaşması sahəsində dövlətlərarası və digər
 - ☒ iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan
-

Sual: Dövlət idarəetmə orqanları ilə hüquqi şəxslər arasında yaranan münasibətlər hesab edilir? (Çəki: 1)

- ☐ prosessual hüququn predmeti
 - ☐ mülkü hüququn predmeti
 - ☒ hüquqi tənzimlənmənin predmeti
 - ☐ müəssisənin təşkilatının predmeti
 - ☐ iqtisadi nəzəriyyənin predmeti
-

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi hüququn mənbələri formalaşır...? (Çəki: 1)

- ☐ dövlətin yaranması zamanı
 - ☐ beynəlxalq təşkilatlara üzv olduqda
 - ☒ dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
 - ☐ valyuta əməkdaşlığında
 - ☐ iqtisadi sistem transformasiya edildikdə
-

Sual: Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil? (Çəki: 1)

- ☐ ali icra hakimiyyəti orqanı

- ☒ yerli özünüidarəetmə orqanı
- ☐ yuxarı icra hakimiyyəti orqanı
- ☐ mərkəzi icra hakimiyyəti orqanı
- ☐ yerli icra hakimiyyəti orqanı

Sual: Aşağıdakılardan hansı iqtisadi hüququn mənbələri içərisində əsas hesab olunur? (Çəki: 1)

- ☐ Mülki məcəllə
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Antiinhisar qanunvericiliyi
- ☐ Rəqabət məcəlləsi
- ☐ Dövlət büdcəsi

Sual: Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir? (Çəki: 1)

- ☒ qanunlar
- ☐ prezidentin fərmanları
- ☐ hökumətin qərarları
- ☐ nazirliklərin normativ aktları
- ☐ idarələrin normativ aktları

Sual: Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ məhkəmə presedenti
- ☐ normativ məzmunlu müqavilə
- ☐ konsolidasiya
- ☒ normativ-hüquqi akt
- ☐ hüquqi adət

Sual: İnzibati-ərazi vahidlərində yerli icra hakimiyyəti orqanları kim tərəfindən təşkil olunur? (Çəki: 1)

- ☐ baş nazir;
- ☐ mərkəzi icra hakimiyyəti orqanı;
- ☐ yerli icra hakimiyyətinin başçısı;
- ☒ sahə mərkəzi orqanı;
- ☐ prezident

BÖLMƏ: 02#02

Ad	02#02
Suallardan	32
Maksimal faiz	32
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi hesab edilən hüquq norması formalaşdırma bilməz? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
 - ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☒ Azərbaycan Respublikasının Baş Praturoru
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikasının Maliyyə nazirliyi
-

Sual: Yuxarı icra hakimiyyəti orqanı hesab edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Parlamenti
 - ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☐ Azərbaycan Respublikasının Ali Məhkəməsi
 - ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
-

Sual: Yerli icra hakimiyyəti orqanı hesab edilir? (Çəki: 1)

- ☐ Milli Məclis
 - ☐ Naxçıvan MR Nazirlər Kabineti
 - ☐ İqtisad Məhkəməsi
 - ☒ Ağsu rayon icra hakimiyyəti
 - ☐ Şamaxı rayon bələdiyyəsi
-

Sual: Nazirliklərin səlahiyyəti məhdudlaşır? (Çəki: 1)

- ☐ yerləşdiyi ərazi ilə
 - ☐ hakimiyyət qolu ilə
 - ☐ təsərrüfat fəaliyyəti ilə
 - ☒ aid olduğu sahə ilə
 - ☐ iqtisadi struktur ilə
-

Sual: Nazirliklər aşağıdakı məqsədlə yaradılır? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin formalaşdırılması məqsədilə
 - ☐ dövlət formasının qorunub saxlanması məqsədilə
 - ☒ dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
 - ☐ dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə
 - ☐ dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə
-

Sual: İqtisadi hüququn mənbəyi öz ifadəsini tapa bilməz? (Çəki: 1)

- ☐ qanunlarda
 - ☐ prezident fərmanlarında
 - ☒ məhkəmə qətnamələrində
 - ☐ Nazirlər Kabinetinin qərarlarında
 - ☐ nazirliklərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında
-

Sual: Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir? (Çəki: 1)

- ☐ hərbi xidmət
 - ☐ maliyyə öhdəliyi
 - ☐ xidmətlərə görə dövlət ödənişləri
 - ☐ kamunal ödənişlər
 - ☒ vergilər və başqa dövlət ödənişləri
-

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasında pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız...? (Çəki: 1)

- ☒ Mərkəzi Banka mənsubdur
 - ☐ Texnika Banka mənsubdur
 - ☐ Xalq Banka mənsubdur
 - ☐ Milli Banka mənsubdur
 - ☐ Bank Standarta mənsubdur
-

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...? (Çəki: 1)

- ☐ kommersiya bankıdır
 - ☒ dövlətin müstəsna mülkiyyətindədir
 - ☐ təsərrüfat fəaliyyəti subyektidir
 - ☐ parlamentə tabedir
 - ☐ icra orqanıdır
-

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasının ərazisində qadağandır? (Çəki: 1)

- ☐ avrodan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - ☐ dollardan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - ☒ manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - ☐ lirədən başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
 - ☐ rubldan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
-

Sual: Konstitusiyaya əsasən Azərbaycan Respublikasında...? (Çəki: 1)

- ☐ dövlət mülkiyyətinə üstünlük verilir
 - ☐ xüsusi mülkiyyətə üstünlük verilir
 - ☒ heç birmülkiyyət növünə üstünlük verilmir
 - ☐ kollektiv mülkiyyətə üstünlük verilir
 - ☐ səhmdar mülkiyyətinə üstünlük verilir
-

Sual: Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində...? (Çəki: 1)

- ☐ daşınmaz əmlak ola bilər
 - ☐ daşınar əmlak ola bilər
 - ☐ mənzil ola bilər
 - ☒ daşınar və daşınmaz əmlak ola bilər
 - ☐ avtomobil ola bilər
-

Sual: Konstitusiyaya əsasən heç kəs...? (Çəki: 1)

- ☐ prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - ☒ məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - ☐ Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - ☐ Prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz
 - ☐ İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz
-

Sual: Konstitusiyaya əsasən heç kəs...? (Çəki: 1)

- ☐ vergiləri ödəməyə məcbur edilə bilməz
 - ☒ zorla işlədilər və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz
 - ☐ hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi
 - ☐ məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi
 - ☐ fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürülə bilməz
-

Sual: Konstitusiyaya əsasən yol verilmir? (Çəki: 1)

- ☐ məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etməyə
 - ☐ hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətməyə
 - ☒ güc tətbiq edilməklə əmək fəaliyyətinə cəlb olunmaq və əmək müqaviləsi bağlamağa
 - ☐ fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
 - ☐ hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
-

Sual: Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
 - ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikasının Ali Məhkəməsi
-

Sual: Nəzəri baxımdan aşağıdakı hüquq forması yoxdur? (Çəki: 1)

- ☐ hüquqi adət
 - ☐ normativ məzmunlu müqavilə
 - ☐ normativ akt
 - ☐ məhkəmə presedenti
 - ☒ konsolidasiya
-

Sual: Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılır? (Çəki: 1)

- ☐ hərbi silah və sursat istehsal etmək üçün avadanlıq
- ☒ gündəlik istehlak mallarının

- ☐ qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantıların emalı vasitələri
 - ☐ qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq
 - ☐ döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq
-

Sual: Alqı-satqı müqaviləsinin predmeti ola bilməz? (Çəki: 1)

- ☐ avtomobillər
 - ☒ mülki dövriyyəsi qadağan olunmuş əşyalar
 - ☐ daşınar və daşınmaz əmlak
 - ☐ şəxsi həyatı sahə
 - ☐ mənzillər
-

Sual: İqtisadiyyatda hüquqi üsul və vasitələrdə istifadə etməklə müdaxilə edilməsi baxımından “səmərəli seçim” nəzəriyyəsi hansı məktəb üçün əsas hesab edilir? (Çəki: 1)

- ☐ Harvard məktəbi
 - ☒ Çikaqo məktəbi
 - ☐ Kembriç məktəbi
 - ☐ Roma məktəbi
 - ☐ Paris məktəbi
-

Sual: Avstriya məktəbi aşağıdakı hansı ilkin şərtə əsaslanır? (Çəki: 1)

- ☒ merkantilizm
 - ☐ subyektivizm
 - ☐ gələcəyin qeyri – müəyyənliyi
 - ☐ ətraf mühitin qeyri-sabitliyi
 - ☐ sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi
-

Sual: Neoinstitusionalizm nəzəriyyəsi ilə aşağıdakılardan hansı daha çox əlaqəlidir? (Çəki: 1)

- ☐ iqtisadi nəzəriyyə
 - ☒ hüququn iqtisadi təhlili
 - ☐ inzibati hüquq nəzəriyyəsi
 - ☐ konstitusiya hüququ nəzəriyyəsi
 - ☐ beynəlxalq hüquq nəzəriyyəsi
-

Sual: İctimai inkişafın ümumi qanunauyğunluqlarına tabe olan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ dövlət gəlirlərinin artması
 - ☐ insanların orta ömür müddətinin artması
 - ☒ iqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi
 - ☐ fiziki imkanların formalaşması
 - ☐ denominasiya və diskriminasiya
-

Sual: İqtisadi münasibətlərin tənzimlənməsində hüquq olan istifadə edilməsi hesab edilir? (Çəki: 1)

- ☒ hüquqtətbiqetmə
 - ☐ hüquqformalaşdırma
 - ☐ hüquqyaratma
 - ☐ hüquqpozma
 - ☐ hüquq adətlərinin yaranması
-

Sual: İmperativ və dispoziitivmetodlar iqtisadi münasibətlərin tənzimlənməsi baxımından hesab edilir? (Çəki: 1)

- ☒ xüsusi metodlar
 - ☐ birbaşa metodlar
 - ☐ dolaylı metodlar
 - ☐ birgə metodlar
 - ☐ selektiv metodlar
-

Sual: Məcburetmə və qadağanetmə üsulları hesab edilir? (Çəki: 1)

- ☐ selektiv metodlar
 - ☐ dispoziitiv metodlar
 - ☐ dolaylı metodlar
 - ☒ imperativ metodlar
 - ☐ proporsional metodlar
-

Sual: Hüquqi tənzimlənmə subyektlərinin davranış seçiminin sərbəstliyini aşağıdakılardan hansı təmin edir? (Çəki: 1)

- ☐ imperativ metod
 - ☐ birbaşa metod
 - ☐ texniki metod
 - ☐ nəzarət metodu
 - ☒ dispoziitiv metod
-

Sual: İqtisadi münasibətlərdə hüququn rolu nə ilə əlaqədardır? (Çəki: 1)

- ☐ nəzarət mexanizmi ilə
 - ☒ iqtisadi funksiyası ilə
 - ☐ formalaşma mexanizmi ilə
 - ☐ əxlaq norması olması ilə
 - ☐ intizam norması ilə
-

Sual: Hüququn yeganə tənzimləmə vasitəsi hesab olunması aşağıdakılardan hansına məxsusudur? (Çəki: 1)

- ☐ demokratik dövlətə
 - ☒ hüquqi dövlətə
 - ☐ avtoritar dövlətə
 - ☐ diktaturaya
 - ☐ sosial dövlətə
-

Sual: İqtisadi tənzimləmə prosesində sosial və texniki normalar istifadə oluna bilər? (Çəki: 1)

- ☒ hüquqi vasitəkimi
 - ☐ hüquqi forma kimi
 - ☐ sosial baza kimi
 - ☐ texniki şərait kimi
 - ☐ iqtisadi əsas kimi
-

Sual: Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil? (Çəki: 1)

- ☐ korporativ normalar
 - ☐ hüquq normaları
 - ☐ əxlaq normaları
 - ☒ sertifikatlar
 - ☐ adətlər
-

Sual: Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi formalaşdırma bilmir? (Çəki: 1)

- ☒ AR-nın məhkəməsi
 - ☐ AR-nın prezidenti
 - ☐ AR-nın maliyyə nazirliyi
 - ☐ AR-nın vergilər nazirliyi
 - ☐ AR-nın nazirlər kabineti
-

BÖLMƏ: 02#03

Ad	02#03
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövlət idarəetmə orqanlarının icraedicilik fəaliyyəti ifadə olunur? (Çəki: 1)

- ☐ öz iradələrindən irəli gələn tələblərin icrasında
 - ☒ normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında
 - ☐ məhkəmələrin göstərişlərinin icrasında
 - ☐ parlament hakimiyyətinin tətbiqində
 - ☐ beynəlxalq öhdəliklərin icrasında
-

Sual: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi...? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☒ Azərbaycan Respublikasının iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

- ☐ Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
 - ☐ Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
 - ☐ Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
-

Sual: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxil deyil? (Çəki: 1)

- ☐ sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
 - ☐ investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi
 - ☐ haqsız rəqabətin aradan qaldırılması
 - ☒ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması
 - ☐ iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
-

Sual: Konstitusiyanın hansı maddəsində respublikamızda iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması təsbit olunmuşdur? (Çəki: 1)

- ☐ «Siyasi hakimiyyət»
 - ☐ «Dövlət quruluşu»
 - ☐ «İqtisadi siyasət orqanları»
 - ☒ «İqtisadi inkişaf və dövlət»
 - ☐ «Sosial hüquqlar»
-

Sual: Konstitusiyanın «İqtisadi inkişaf və dövlət» adlanan maddəsində iqtisadiyyatda prinsipial əhəmiyyətə malik olan hansı məsələ öz hüquqi həllini tapmışdır? (Çəki: 1)

- ☐ iqtisadi inkişafın müxtəlif regionlara əsaslanması
 - ☒ iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması
 - ☐ iqtisadi inkişafın dövlət mülkiyyətinə əsaslanması
 - ☐ iqtisadi inkişafın sosial siyasətə əsaslanması
 - ☐ iqtisadi inkişafın davamlılığının təmin olunması
-

Sual: Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə fəaliyyəti necə təsbit olunub? (Çəki: 1)

- ☐ «Azad mülkiyyət hüququ»
 - ☒ «Azad sahibkarlıq hüququ»
 - ☐ «Azad biznes hüququ»
 - ☐ «Azad kommersiya hüququ»
 - ☐ «Azad rəqabət hüququ»
-

Sual: Konstitusiyaya əsasən...? (Çəki: 1)

- ☐ Heç kəs dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilər
- ☒ Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz

- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan əlavə dəyər vergisi ödəməyə məcbur edilə bilər
 - ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan gömrük ödənişləri ödəməyə məcbur edilə bilər
-

Sual: Konstitusiyaya əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız aşağıdakı halda yol verilə bilər? (Çəki: 1)

- ☐ Torpaq məcəlləsində təsbit olunmaqla
 - ☐ dövlət mülkiyyətinə daxil edilməklə
 - ☒ qabaqcadan onun dəyəri ədalətli ödənilməklə
 - ☐ bazar mexanizminin müəyyən etdiyi qaydada
 - ☐ bələdiyyə mülkiyyətinə verilməklə
-

Sual: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aşağıdakı səlahiyyəti yoxdur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir
 - ☐ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir
 - ☐ dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir
 - ☒ xarici siyasətin istiqamətini müəyyən etmək
 - ☐ dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
-

Sual: Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən, habelə zərurət yarandıqda onların aktlarını ləğv edən dövlət qurumu hansıdır? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikası Milli Məclisi
 - ☐ Azərbaycan Respublikası Ali Məhkəməsi
 - ☐ Azərbaycan Respublikası Prokurorluğu
 - ☐ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
-

Sual: Azərbaycan Respublikasında bələdiyyələrin aşağıdakı səlahiyyəti yoxdur? (Çəki: 1)

- ☐ yerli vergilərin və ödənişlərin müəyyən edilməsi
 - ☐ yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi
 - ☐ yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi
 - ☒ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi
 - ☐ yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi
-

Sual: Hansı əlamətlərə görə normativ aktlar hüquqi qüvvəyə malik olurlar? (Çəki: 1)

- ☒ zamana, məkana, şəxslərin dairəsinə görə;
 - ☐ zamana, məkana, qüvvədə olma müddətinə görə;
 - ☐ ümumməcburi əhəmiyyətinə görə;
 - ☐ dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulduğuna görə;
 - ☐ səlahiyyətlərinə görə
-

Sual: AR-nın Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil? (Çəki: 1)

- ☐ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;
- ☐ dövlət sosial təminat proqramının həyata keçirilməsini təmin etmək;
- ☒ dövlət iqtisadi və sosial proqramlarını təsdiqləmək
- ☐ dövlət büdcəsinin icrasını təmin etmək;
- ☐ icraedici və sərəncamverici fəaliyyəti həyata keçirmək

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Oferta nədir? (Çəki: 1)

- ☐ müqavilə bağlamaq haqqında tələb
- ☒ müqavilə bağlamaq haqqında təklif
- ☐ müqavilə bağlamaq haqqında göstəriş
- ☐ müqavilə bağlamaq üçün xüsusi forma
- ☐ müqavilə öhdəliyi

Sual: Francayzing müqaviləsi hansı formada bağlanır (Çəki: 1)

- ☒ yazılı formada;
- ☐ sifahi formada;
- ☐ notariat formasında;
- ☐ istənilən formada;
- ☐ yazılı, pozitiv şərtlə

Sual: Françayz verən francayz alana aşağıdakılardan hansını verməyə borclu deyil (Çəki: 1)

- ☐ standart formalı qeyri-standart əmlak hüquqlarını;
- ☐ əmtəə nişanlarını
- ☐ mal nümunələrini
- ☒ istehsal etdiyi hazır məhsulu;
- ☐ müəlliflik hüququnu

Sual: Podrat müqaviləsinə görə podratçı (Çəki: 1)

- ☐ müqavilədə nəzərdə tutulan xidmətləri göstərməyi
- ☒ müqavilədə nəzərdə tutulan işi icra etməyi
- ☐ hazırlanmış məmulatı mülkiyyətə verməyə
- ☐ hazırlanmış məmulatlarla bağlı tapşırığı icra etməyi öhdəsinə götürür
- ☐ heç biri

Sual: Podratla bağlı smetanin tərtibi üzrə xərcləri kim ödəyir? (Çəki: 1)

- ☐ sifarişçi
 - ☐ podratçı
 - ☐ bərabər miqdarda hər ikisi
 - ☒ razılaşmada ayrı qayda yoxdursa smetanin tərtibi üzrə xərc ödənilmir
 - ☐ tərtib edən
-

Sual: Mal qüsurlu olduqda podratçı? (Çəki: 1)

- ☒ qüsuru aradan qaldıra bilər və ya yeni məmulat hazırlaya bilər
 - ☐ qüsuru aradan qaldırmalıdır
 - ☐ mali başqasına sata bilər
 - ☐ dəymiş zərəri ödəməlidir
 - ☐ mali dəyişə bilər
-

Sual: Hazırlanmış mal qüsurlu olduqda sifarişçi? (Çəki: 1)

- ☐ müqavilədən imtina edə bilər
 - ☐ dəymiş zərəri tələb edə bilər
 - ☒ əlavə icra tələb edə bilər
 - ☐ malın haqqının ödənilməsindən imtina edə bilər
 - ☐ məhkəməyə müraciət edə bilər
-

Sual: Daşıma sənədlərinə nə daxil deyil? (Çəki: 1)

- ☐ bilet
 - ☐ baqaj qəbzi
 - ☒ yük qəbzi
 - ☐ avia qaimə
 - ☐ daşıma talonu
-

Sual: Aşağıdakılardan hansı əqdin bir növüdür? (Çəki: 1)

- ☐ amnisiya
 - ☐ fərman
 - ☒ müqavilə
 - ☐ sərəncam
 - ☐ qərar
-

Sual: müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği nədir? (Çəki: 1)

- ☐ dəbbə pulu
 - ☒ beh
 - ☐ veksəl məbləği
 - ☐ rentə miqdarı
 - ☐ bron haqqı
-

Sual: İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...? (Çəki: 1)

- ☐ iki və daha artıq şəxs arasında münasibətlərin əmələ gəlməsinə səbəb olur
 - ☐ iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
 - ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
 - ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur
 - ☐ iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur
-

Sual: Müqavilə...? (Çəki: 1)

- ☐ qanundur
 - ☐ fərmandır
 - ☒ əqdin bir növüdür
 - ☐ sərəncamdır
 - ☐ amnistiyadır
-

Sual: Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...? (Çəki: 1)

- ☐ onun istəyi ilə mümkündür
 - ☐ hökumətin qərarı əsasında mümkündür
 - ☐ səhmdarların iştirakı ilə mümkündür
 - ☒ məhkəmənin qərarı əsasında mümkündür
 - ☐ tərəflərin iştirakı ilə mümkündür
-

Sual: İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır? (Çəki: 1)

- ☐ əmlak və təşkilati müqavilələr
 - ☐ ikitərəfli və çoxtərəfli müqavilələr
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
 - ☒ podrat müqaviləsi
 - ☐ konsensual və real müqavilələr
-

Sual: Podrat müqaviləsinin normativ əsasını təşkil edir? (Çəki: 1)

- ☐ Torpaq məcəlləsinin müvafiq fəslinin maddələri
 - ☐ Rəqabət məcəlləsinin müvafiq fəslinin maddələri
 - ☐ İnzibati xətəlar məcəlləsinin müvafiq fəslinin maddələri
 - ☒ Mülki məcəllənin müvafiq fəslinin maddələri
 - ☐ Cinayət məcəlləsinin müvafiq fəslinin maddələri
-

Sual: «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışına aşağıdakı orqan lisenziya verir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
- ☐ Azərbaycan Respublikası Rabitə Nazirliyi
- ☒ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi

○ Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Sual: «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir? (Çəki: 1)

- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - Azərbaycan Respublikası Turizm Nazirliyi
 - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
 - Azərbaycan Respublikası Ekologiya Nazirliyi
-

Sual: «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı» hansı normativ aktla təsbit olunmuşdur? (Çəki: 1)

- Prezident fərmanı
 - Nazirlər Kabinetinin qərarı
 - Ali Məhkəmənin qətnaməsi
 - Praxuror sanksiyası
 - Müvafiq qanunla
-

Sual: Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- Göndərmə müqaviləsi
 - podrat müqaviləsi
 - əmlak və təşkilati müqavilələr
 - əvəzli və əvəzsiz müqavilələr
 - konsensual və real müqavilələr
-

Sual: Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...? (Çəki: 1)

- tərəflərin öhdəliklərinə əlavə edilir
 - tərəflərin öhdəlikləri olduğu kimi qalır
 - tərəflərin öhdəlikləri yenidən yaranır
 - tərəflərin öhdəliklərinə xitam verilir
 - heç bir dəyişiklik baş vermir
-

Sual: Aşağıdakı hansı halda müqavilədən imtinaya yol verilir? (Çəki: 1)

- öhdəliyin pozuntusu cüzi olduqda
 - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
 - öhdəliyin pozulması üçün tamamilə kreditorun özü məsuliyyət daşıdıqda
 - öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda
 - öhdəliyin pozulması üçün əsasən kreditorun özü məsuliyyət daşıdıqda
-

Sual: İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur? (Çəki: 1)

- iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
- əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr

- ☒ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr
- ☐ iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
- ☐ xidmətlər göstərilməsinə yönələn müqavilələr

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...? (Çəki: 1)

- ☐ iki və daha artıq şəxs arasında münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
- ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur

Sual: Aşağıdakı halda müqavilədən imtinaya yol verilir? (Çəki: 1)

- ☐ öhdəliyin pozuntusu cüzi olduqda
- ☒ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- ☐ öhdəliyin pozulması üçün tamamilə kreditörün özü məsuliyyət daşıdıqda
- ☐ öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda
- ☐ öhdəliyin pozulması üçün əsasən kreditörün özü məsuliyyət daşıdıqda

Sual: İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur? (Çəki: 1)

- ☐ iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
- ☐ əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr
- ☒ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr
- ☐ iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
- ☐ xidmətlər göstərilməsinə yönələn müqavilələr

Sual: İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır? (Çəki: 1)

- ☐ əmlak və təşkilati müqavilələr
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ podrat müqaviləsi
- ☐ konsensual və real müqavilələr
- ☐ ikitərəfli və çoxtərəfli müqavilələr

Sual: Podrat müqaviləsinin normativ əsasını təşkil edir? (Çəki: 1)

- ☐ Torpaq məcəlləsinin müvafiq fəslinin maddələri
 - ☐ Rəqabət məcəlləsinin müvafiq fəslinin maddələri
 - ☐ İnzibati xətlər məcəlləsinin müvafiq fəslinin maddələri
 - ☒ Mülki məcəllənin müvafiq fəslinin maddələri
 - ☐ Cinayət məcəlləsinin müvafiq fəslinin maddələri
-

Sual: Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☒ alqı-satqı müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ əmlak və təşkilati müqavilələr
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
 - ☐ konsensual və real müqavilələr
-

Sual: Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ əmlak və təşkilati müqavilələr
 - ☐ podrat müqaviləsi
 - ☒ Faktoring müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
 - ☐ konsensual və real müqavilələr
-

Sual: Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☒ Göndərmə müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ əmlak və təşkilati müqavilələr
 - ☐ əmlak və təşkilati müqavilələr
 - ☐ konsensual və real müqavilələr
-

Sual: Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ Göndərmə müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☒ İcarə müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
 - ☐ konsensual və real müqavilələr
-

Sual: Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☒ Lizing müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ Göndərmə müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
 - ☐ konsensual və real müqavilələr
-

Sual: Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ Lizing müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ Göndərmə müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
 - ☒ Tapşırıq müqaviləsi
-

Sual: Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ Lizing müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ Göndərmə müqaviləsi
 - ☒ Komissiya müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
-

Sual: Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☒ Broker müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ Göndərmə müqaviləsi
 - ☐ Lizing müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
-

Sual: Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ podrat müqaviləsi
 - ☒ Ticarət agentli müqaviləsi
 - ☐ Göndərmə müqaviləsi
 - ☐ Lizing müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
-

Sual: Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ podrat müqaviləsi
 - ☐ Ticarət agentli müqaviləsi
 - ☒ Patent-lisenziya müqaviləsi
 - ☐ Lizing müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
-

Sual: Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır? (Çəki: 1)

- ☐ Ticarət agentli müqaviləsi
 - ☐ podrat müqaviləsi
 - ☐ Lizing müqaviləsi
 - ☒ Françayzing müqaviləsi
 - ☐ əvəzli və əvəzsiz müqavilələr
-

Sual: Normativ hüquqi akta aşağıdakılardan hansı daha xarakterikdir? (Çəki: 1)

- ☐ qanunla təsbit edilməsi
 - ☐ Milli Məclisdə qəbul edilməsi
 - ☐ Yazılı formada olması
 - ☒ ən geniş yayılmış hüquq forması
 - ☐ birdəfəlik tətbiq edilməsi
-

Sual: Mülkü hüquqi müddəalara görə tərəflərin öhdəliklərinə xitam verilir? (Çəki: 1)

- ☐ müqavilə bağlandıqda
 - ☒ müqavilə ləğv edildikdə
 - ☐ müqavilə təfsir olunduqda
 - ☐ müqavilə aksept olunduqda
 - ☐ müqavilə ofertası ləğv edildikdə
-

Sual: Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilirmi (Çəki: 1)

- ☐ heç bir halda yol verilmir;
 - ☐ tərəflərdən birinin ciddi səbəbləri olduqda;
 - ☐ bütün hallarda yol verilir;
 - ☒ müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda yol verilir;
 - ☐ icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir
-

Sual: Müqavilənin bağlanma anı (Çəki: 1)

- ☐ müqavilə bağlamaq təklifinin göndərildiyi an;
 - ☐ müqavilə bağlamaq təklifinin qəbul edildiyi an;
 - ☒ oferta göndərmiş şəxsin aksept aldığı an;
 - ☐ müqavilə imzalandığı an;
 - ☐ müqavilədə müəyyən edilmiş an
-

Sual: Podrat müqaviləsində nəzərdə tutulmuş nəticənin əldə olunması üçün vasitə və üsullar kim tərəfindən seçilir (Çəki: 1)

- ☐ sifarişçi;
 - ☒ podratçı;
 - ☐ müqavilə tərəfləri;
 - ☐ muzdlular;
 - ☐ sifarişçi və muzdlular
-

Sual: Mallar vaxtından əvvəl göndərilə bilər? (Çəki: 1)

- ☐ yalnız tərkibinə görə tez xarab olan mallar göndərilə bilər;
 - ☐ bütün hallarda göndərilə bilər;
 - ☒ alıcının razılığı ilə göndərilə bilər;
 - ☐ işgüzar adətlərdən ayrı qayda ilə gəldikdə;
 - ☐ müvafiq icra hakimiyyəti icazə verdikdə
-

Sual: Tapşırıq müqaviləsi hansı vaxtdan qüvvəə minir? (Çəki: 1)

- ☐ müqavilə notariatda təsdiqləndiyi andan;

- ☐ müqavilədə göstərildiyi andan;
- ☒ vəkalət alanın tapşırığı qəbul etdiyi andan;
- ☐ vəkalət verən tapşırığı verdiyi andan;
- ☐ ofertanın qəbul edildiyi andan

Sual: Brokerin vasitəçilik xidmətləri nəticəsində müqavilə bağlanmadıqda onun xərcləri ödənilirmi (Çəki: 1)

- ☐ müqavilə bağlanmayıbsa, ödənilmir;
- ☐ hec bir halda ödənilmir;
- ☒ şərtləşdirilibsə ödənilir;
- ☐ qismən ödənilir;
- ☐ hər bir halda ödənilir

BÖLMƏ: 03#03

Ad	03#03
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə...?. (Çəki: 1)

- ☐ iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
- ☐ iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
- ☐ iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır
- ☒ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
- ☐ iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır

Sual: Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...? (Çəki: 1)

- ☐ onu istəyi ilə mümkündür
- ☐ hökumətin qərarı əsasında mümkündür
- ☐ səhmdarların iştirakı ilə mümkündür
- ☒ məhkəmənin qərarı əsasında mümkündür
- ☐ tərəflərin iştirakı ilə mümkündür

Sual: Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...? (Çəki: 1)

- ☐ tərəflərin öhdəliklərinə əlavə edilir
- ☐ tərəflərin öhdəlikləri olduğu kimi qalır
- ☐ tərəflərin öhdəlikləri yenidən yaranır
- ☒ tərəflərin öhdəliklərinə xitam verilir
- ☐ heç bir dəyişiklik baş vermir

Sual: «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışına aşağıdakı orqan lisenziya verir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Rabitə Nazirliyi
 - ☒ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
-

Sual: «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
 - ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
 - ☒ Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi
-

Sual: Müqaviləbağlamaq haqqında təklif necə adlanır (Çəki: 1)

- ☐ aksept
 - ☐ diksept
 - ☐ liberta
 - ☒ oferta
 - ☐ differta
-

Sual: Zorla işlədilməyi və əmək müqaviləsi bağlamağa məcbur edilməyi aşağıdakılardan hansı qadağan edir? (Çəki: 1)

- ☐ əmək məcəlləsi
 - ☐ əmək müqaviləsi
 - ☒ konstitusiya
 - ☐ müfəttişliyi
 - ☐ Sosial Müdafiə Nazirliyi
-

Sual: Konstitusiyada əmək haqqilə əlaqə təsbit olunmuş norma hansıdır? (Çəki: 1)

- ☐ əmək haqqı tam ödənilməlidir
 - ☒ əmək haqqı minimum əmək haqqından az ola bilməz
 - ☐ əmək haqqı manatla ödənilməlidir
 - ☐ əmək haqqı ayda ödənilməlidir
 - ☐ əmək haqqı qiymətli kağızlar verilməlidir
-

Sual: Aşağıdakılardan hansı heç bir məhdudiyyət olmadan alqı-satqı müqaviləsinin predmeti ola bilməz? (Çəki: 1)

- ☐ mülkü dövriyyəsi qadağan olunmayan əşyalar
- ☐ mülkü dövriyyəsi məhdudlaşdırılmayan əşyalar
- ☒ səhm çap edən avadanlıqlar

- ☐ səhm çap edən avadanlıqlar
 - ☐ hərbi silah istehsalı üçün nəzərdə tutulmayan fonar dəzgahı
-

Sual: Aşağıdakılardan hansı mülkü hüquqi müqavilə qrupu deyil? (Çəki: 1)

- ☐ işlər görülməsinə yönəldilmiş müqavilələr
 - ☒ məsləhət fəaliyyətinə yönəldilmiş müqavilələr
 - ☐ xidmətlər göstərilməsinə yönəlik müqavilələr
 - ☐ əmlak hüquqlarının verilməsinə yönəlik müqavilələr
 - ☐ əşyanın istifadəyə verilməsinə yönəlik müqavilələr
-

Sual: Tərəflər MM-də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərmə? (Çəki: 1)

- ☐ bəli;
 - ☐ xeyr;
 - ☐ müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bağlaya bilər;
 - ☒ həmin müqavilə MM-ə zidd olmasa bağlaya bilər;
 - ☐ məhkəmənin razılığı ilə bağlaya bilər
-

Sual: Sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı (Çəki: 1)

- ☐ müqavilənin xitamını tələb edə bilər;
 - ☒ yerinə yetirilmiş işin haqqını və zərərin ödənilməsinə tələb edə bilər;
 - ☐ girov hüququndan istifadə edə bilər;
 - ☐ istifadə hüququndan istifadə edə bilər;
 - ☐ əlavə icra tələb edə bilər?
-

Sual: Alqı-satqı müqaviləsinin forması (Çəki: 1)

- ☐ əvəzli;
 - ☐ ikitərəfli, qarşılıqlı;
 - ☐ əşyanın mülkiyyətə verilməsinə yönəlir;
 - ☐ ümumi;
 - ☒ həmsi
-

Sual: Alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyən etməyə imkan vermir: (Çəki: 1)

- ☐ müqavilə dəyişdirilməlidir;
 - ☐ müqavilə etibarsız sayılır;
 - ☐ müqavilə tamamlanmalıdır;
 - ☒ müqavilə bağlanmış sayılır;
 - ☐ əşyaların növü dəyişilməlidir
-

Sual: Faktoring müqaviləsinin predmetini nə təşkil edir? (Çəki: 1)

- ☐ pul;
- ☐ faktor;
- ☒ güzəşt edilən pul tələbi;
- ☐ müştərinin hüquq və vəzifələri;

☐ pul, faktor

Sual: MM-yə əsasən hansı hallar göndərmə müqaviləsinin etibarsızlığına səbəb olur? (Çəki: 1)

- ☒ şifahi formada bağlanması;
 - ☐ göndərmə müddəti müqavilədə müəyyənləşdirilməməsi;
 - ☐ razılaşdırılmış şərtlərdən tərəflərin boyun qaçırması;
 - ☐ mallar müqavilədə göstərilən qaydada, miqdarda, keyfiyyətdə olmaması;
 - ☐ malların vaxtından əvvəl göndərilməsi
-

Sual: İcarə müqaviləsi müqavilənin hansı növüdür? (Çəki: 1)

- ☒ konseptual, əvəzli, qarşılıqlı;
 - ☐ konseptual, real, əvəzli;
 - ☐ ikitərəfli, qarşılıqlı, sinallaqmatik;
 - ☐ konseptual, müddətli, qarşılıqlı;
 - ☐ real, əvəzli, ikitərəfli
-

Sual: İcarəçi icarəyə götürdüyü torpagın təyinatını dəyişə bilərmi? (Çəki: 1)

- ☐ bəli;
 - ☐ xeyr;
 - ☐ nəzarət orqanının icazəsi ilə;
 - ☒ icarə verənin qabaqcadan alınmış razılığı ilə;
 - ☐ o halda ki, bundan sonra icarə münasibətləri 10 il davam etsin
-

Sual: Lizing obyektinə təminatlı xidməti kim həyata keçirməlidir (Çəki: 1)

- ☒ alqı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı;
 - ☐ alqı-satqı müqaviləsində nəzərdə tutulmayıbsa, satıcı
 - ☐ hər halda satıcı;
 - ☐ tərəflər hər ikisi;
 - ☐ nəzarət orqanı
-

Sual: Tapşırıq müqaviləsinin qüvvəsinə hansı qaydada xitam verilir? (Çəki: 1)

- ☒ iştirakçı istənilən vaxt ləğv edə bilər;
 - ☐ iştirakçı bu barədə məhkəmədə iddia qaldıra bilər;
 - ☐ yalnız vəkalət verən ləğv edə bilər;
 - ☐ yalnız vəkalət alan ləğv edə bilər;
 - ☐ müqavilədə nəzərdə tutulduğu vaxt xitam verilir
-

BÖLMƏ: 04#01

Ad	04#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	

Sual: "... Rəqabət - nadir nemətlər əldə etməyin meyarlarına mümkün qədər çox əməl etməyə yönələn təşəbbüsdür" fikri kimə məxsusdur? (Çəki: 1)

- ☐ A.Smitə
 - ☒ P.Xayneyə
 - ☐ M.Porterə
 - ☐ K.Marksa
 - ☐ M.Fridmana
-

Sual: "...Yeniləşmə və azad rəqabətlə idarə olunan dünyada çox ölkələr inkişaf edib çiçəklənə bilər" fikri kimə məxsusdur? (Çəki: 1)

- ☐ A.Smitə
 - ☐ P.Xayneyə
 - ☒ M.Porterə
 - ☐ K.Marksa
 - ☐ M.Fridmana
-

Sual: Aşağıdakı inhisar forması yoxdur? (Çəki: 1)

- ☐ dövlət inhisarçılığı
 - ☐ istehsal inhisarçılığı
 - ☐ təbii inhisarçılıq
 - ☒ süni inhisarçılıq
 - ☐ yerli inhisarçılıq
-

Sual: Monopsopiya nədir? (Çəki: 1)

- ☐ istehsalçı inhisarçılığı
 - ☐ vasitəçi inhisarçılığı
 - ☒ istehlakçı inhisarçılığı
 - ☐ xarici inhisarçılıq
 - ☐ broker inhisarçılığı
-

Sual: AR-nın icra hakimiyyəti orqanlarına aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- ☐ mərkəzi icra hakimiyyəti
 - ☐ yuxarı icra hakimiyyəti
 - ☐ yerli icra hakimiyyəti
 - ☒ bələdiyyə icra hakimiyyəti
 - ☐ ali icra hakimiyyəti
-

Sual: AR-da icraedici və sərəncamverici fəaliyyəti həyata keçirən orqan aşağıdakılardan (Çəki: 1)

- ☐ qanunverici hakimiyyət
- ☐ məhkəmə hakimiyyəti

- ☒ icra hakimiyyəti
- ☐ məhkəməicraçıları
- ☐ AR-nın Konstitusiyə məhkəməsi

Sual: Rəqabətin funksiyaları (Çəki: 1)

- ☐ təkmil və qeyri-təkmil, səbəb;
- ☐ İqtisadi sərbəstlik, artım, innovasiya;
- ☐ Sərbəstlik, rifah, ədalət;
- ☐ Texniki tərəqqi, innovasiya,
- ☒ səbəb, paylama, nəzarət

Sual: İstehsalda inhisarin hansı formaları var? (Çəki: 1)

- ☐ kartel
- ☐ sindikat
- ☐ trest
- ☐ konsern
- ☒ hamısı

Sual: Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil? 1. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; 2. rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; 3. rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; 4. rəqibin təsərrüfat fəaliyyətinə təhlükə 5. rəqibin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmaq 6. rəqibin təsərrüfat fəaliyyətinə süni maneələr yaratmaq (Çəki: 1)

- ☐ 1, 3, 4;
- ☐ 1, 2, 5;
- ☐ 2, 3, 4;
- ☐ 3, 4, 5
- ☒ 4,5,6

BÖLMƏ: 04#02

Ad	04#02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Təkmil rəqabət metodlarına aid deyil? (Çəki: 1)

- ☒ istehlakçının aldadılması
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsi
- ☐ qiymətin aşağı salınması
- ☐ satışdan əvvəl və sonra xidmət
- ☐ yeni mal və xidmətlərin yaradılması

Sual: Qeyri-təkmil rəqabət metodlarına aid deyil? (Çəki: 1)

- ☐ a) məhsulun saxtalaşdırılması
 - ☐ istehlakçının aldadılması
 - ☒ satışdan əvvəl və sonra xidmət
 - ☐ qüsurların gizlədilməsi
 - ☐ valyuta fırıldaqları
-

Sual: Rəqabətin aşağıdakı funksiyası yoxdur? (Çəki: 1)

- ☐ tənzimləmə funksiyası
 - ☒ nəticə funksiyası
 - ☐ nəzarət funksiyası
 - ☐ paylama funksiyası
 - ☐ səbəb funksiyası
-

Sual: İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır? (Çəki: 1)

- ☒ 19-cu əsrin ikinci yarısından
 - ☐ 20-ci əsrin əvvəllərindən
 - ☐ 18-ci əsrin sonlarından
 - ☐ 18-ci əsrin ikinci yarısından
 - ☐ 19-cu əsrin birinci yarısından
-

Sual: Dövlət inhisarçılığına aid deyil? (Çəki: 1)

- ☐ məcburi dövlət sifarişlərinin müəyyən edilməsi
 - ☐ idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlərin verilməsi
 - ☐ fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması
 - ☒ milliləşdirmənin həyata keçirilməsi
 - ☐ təsərrüfat subyektlərinin xarici iqtisadi fəalyyətinə əsassız məhdudiyyətlər qoyulması
-

Sual: İstehsal inhisarçılığı forması deyil? (Çəki: 1)

- ☐ sindikat
 - ☐ kartel
 - ☒ konqlomerat
 - ☐ trest
 - ☐ konsern
-

Sual: Haqsız rəqabətin aşağıdakı forması yoxdur? (Çəki: 1)

- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- ☒ istehlakçı hüquqlarının mühafizəsi
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
- ☐ haqsız sahibkarlıq fəaliyyəti

☐ haqsız işgüzarlıq davranışı

Sual: Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır? (Çəki: 1)

- ☒ antiinhisar siyasətinə
 - ☐ pul-kredit siyasətinə
 - ☐ maliyyə siyasətinə
 - ☐ struktur siyasətinə
 - ☐ antdempinq siyasətinə
-

Sual: Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır? (Çəki: 1)

- ☐ "Antiinhisar fəaliyyəti haqqında" qanun
 - ☐ "Haqsız rəqabət haqqında" qanun
 - ☐ "Tənzimlənən qiymətlər haqqında" qanun
 - ☒ "Büdcə sistemi haqqında" qanun
 - ☐ "Təbii inhisarlar haqqında" qanun
-

Sual: Aşağıdakılardan hansı haqsız rəqabət forması deyil? (Çəki: 1)

- ☐ Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
 - ☐ Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
 - ☐ İstehlakçıların çaşdırılması
 - ☒ Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq
 - ☐ Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri
-

Sual: Haqsız sahibkarlıq fəaliyyəti deyil? (Çəki: 1)

- ☐ rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək
 - ☐ əmtəələrin məcburi əlavə çeşidlə satışı
 - ☒ maya dəyərinin formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi
 - ☐ müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması
 - ☐ bazar subyektinin kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
-

Sual: İstehlakçıların çaşdırılması hesab edilmir? (Çəki: 1)

- ☐ əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması
 - ☐ əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi
 - ☐ əmtəənin istehlakçını çaşdırma bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması
 - ☒ əmtəə ilə əlaqədar kommersiya sirrinin qorunmaması
 - ☐ əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığına gizlədilməsi
-

Sual: Azərbaycanın Respublikasında rəqabət qurumu hesab edilir? (Çəki: 1)

- ☐ haqsız rəqabət xidməti
- ☐ inhisar dövlət xidməti
- ☒ antiinhisar dövlət xidməti
- ☐ kommersiya dövlət xidməti
- ☐ antikorrupsiya dövlət xidməti

BÖLMƏ: 04#03

Ad	04#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbii inhisarçılıq aşağıdakı sahələrdə mümkün deyil? (Çəki: 1)

- ☐ neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli
- ☐ təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
- ☐ elektrik və istilik enerjisinin ötürülməsi paylanması xidmətləri
- ☒ sərnişin nəqliyyatı xidmətinin həyata keçirilməsi
- ☐ dəniz limanı xidmətləri, yükdaşıma və hərəkət təhlürəsizliyi fəaliyyəti

Sual: Sahə inhisarçılığı ilə bağlı idarəetmə orqanlarının fəaliyyətinə aşağıdakılardan aid deyil? (Çəki: 1)

- ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
- ☒ idxal- ixrac zamanı tarif məhdudiyyətlərinin tətbiqi
- ☐ holding şirkətlərinin yaradılması
- ☐ kapitalın bir sahədən digər sahəyə sərbəst daxili qarşısında əsassız maneələr qoyulması
- ☐ təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması

Sual: Yerli inhisarçılığa aşağıdakı aid deyil? (Çəki: 1)

- ☐ əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi
- ☐ təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması
- ☒ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən lisenziyalaşdırma
- ☐ yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin, digər güzəştlərin müəyyən edilməsi
- ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişdən sui-istifadə edilməsi

Sual: Aşağıdakılardan hansı maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran fəaliyyət deyil? (Çəki: 1)

- ☒ mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcələrinin tətbiq edilməsi

- ☐ maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması
- ☐ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması
- ☐ kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlərin bağlanması
- ☐ kredit təşkilatlarının maliyyə bazarına daxil olması üçün maneələr yaradılması

Sual: Patent-lisenziya inhisarçılığı deyil? (Çəki: 1)

- ☐ patent sahibinin ondan istifadə etməməsi və ya bu patentlə lisenziya verməkdən əsassız imtina etməsi
- ☐ lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfdən mənimsənilməsinin məhdudlaşdırılması
- ☐ lisenziya alınan kommersiya fəaliyyətinin məhdudlaşdırılması
- ☒ lisenziyalı fəaliyyətlə bağlı siyahıların təsdiqi
- ☐ lisenziya alınan texniki siyasətin məhdudlaşdırılması

Sual: Təsərrüfat subyektlərinin inhisarçılığına aşağıdakı daxil deyil? (Çəki: 1)

- ☐ qiymətləri artırmaq məqsədilə istehsalın həcmnin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması
- ☐ bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətləri manipulyasiya edilməsi
- ☐ topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması
- ☐ kontrakta sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan şərtlərin ona məcburi qəbul etdirilməsi
- ☒ təsərrüfat fəaliyyətinin reallaşdırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatı

Sual: Respublika ərazisində inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir? (Çəki: 1)

- ☐ "Rəqabət haqqında" qanun
- ☐ "Haqsız rəqabət haqqında" qanun
- ☐ "Təbii inhisarlar haqqında" qanun
- ☒ "Antiinhisar fəaliyyəti haqqında" qanunu
- ☐ "Müəssisələr haqqında" qanun

BÖLMƏ: 05#01

Ad	05#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Maliyyə hüququnun anlayışı hansıdır? (Çəki: 1)

☒ maliyyə hüququ ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində yaranan ictimai münasibətləri nizama salan hüquq normaları məcmusudur.

- ☐ maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
 - ☐ dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
 - ☐ maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir
 - ☐ maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir
-

Sual: Maliyyə fəaliyyətinin funksiyaları aşağıdakılardır (Çəki: 1)

- ☐ maliyyə ehtiyatlarından istifadə olunma
 - ☐ pul vəsaitləri fondunun səfərbər olması
 - ☐ dövlətin maliyyə resurslarının bölüşdürülməsi
 - ☐ pul nişanlarının emisiyası
 - ☒ hamısı
-

Sual: Maliyyə hüququnun mənbələri (Çəki: 1)

- ☐ AR Konstitusiyası
 - ☐ Vergi məəcəlləsi
 - ☐ Budcə haqqında qanun
 - ☐ AR Prezidentinin fərmanları
 - ☒ hamısı
-

Sual: maliyyənin anlayışı aşağıdakılardan hansıdır (Çəki: 1)

- ☐ maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
 - ☒ dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
 - ☐ maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir
 - ☐ maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir
 - ☐ maliyyə cəmiyyətdə pulla bağlı mülki münasibətlərini tənzimləyir
-

Sual: Maliyyə” Ərəbcədən tərcümədə nə deməkdir (Çəki: 1)

- ☒ pul yığıcı
 - ☐ pul mənbəyi
 - ☐ pulun bölüşdürülməsi
 - ☐ pulun paylanması
 - ☐ iqtisadi mexanizm
-

Sual: maddi məzmunu görə maliyyə (Çəki: 1)

- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların valyuta vəsaiti fondudur
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların əmlak fondudur

- ☒ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti fondudur
- ☐ dövlətin vəsaiti
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların yalnız vergi formasında yığılan pul vəsaiti fondudur.
-

Sual: Maliyyənin funksiyaları (Çəki: 1)

- ☒ Bölgü, nəzarət, tənzimləmə
- ☐ yığım, bölgü, yenidən bölgü.
- ☐ vergi yığını sərəncamına daxil olur.
- ☐ gömrük yığımları
- ☐ nəzarət, yenidən bölgü
-

Sual: Maliyyənin Bölgü funksiyası (Çəki: 1)

- ☒ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin sərəncamına daxil olur.
- ☐ əmlak dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olur.
- ☐ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxır
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
- ☐ təşkilatların pul vəsaiti artır
-

Sual: Maliyyənin Nəzarət funksiyası (Çəki: 1)

- ☒ dövlətin və ya digər pul fondlarına maliyyə ehtiyatlarının daxil olması prosesi, maliyyə ehtiyatlarının bölüşdürülməsi və onlardan necə istifadə edilməsi və s. Haqqında daima məlumat əldə edilir
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin pul vəsaitlərinə nəzarət edir.
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olan əmlaka nəzarət edir
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxarılan pul vəsaitlərinə nəzarət edir
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
-

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil? (Çəki: 1)

- ☐ maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
 - ☐ maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir
 - ☒ maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
 - ☐ maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir
 - ☐ maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
-

Sual: Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..? (Çəki: 1)

- ☐ qarışıq hüquqdur
 - ☐ xüsusi hüquqdur
 - ☐ sosial hüquqdur
 - ☒ ümumi hüquqdur
 - ☐ müstəsna hüquqdur
-

Sual: Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ ibarətdir? (Çəki: 1)

- ☐ dövlət və bələdiyyə hissələrdən
 - ☐ sabit və daimi hissələrdən
 - ☐ yazılı və şifahi hissələrdən
 - ☒ ümumi və xüsusi hissələrdən
 - ☐ ümumi və şəxsi hissələrdən
-

Sual: Maliyyə hüququnun ümumi hissəsinə aiddir? (Çəki: 1)

- ☐ dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - ☐ dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - ☒ dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - ☐ dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
 - ☐ dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
-

Sual: Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir? (Çəki: 1)

- ☐ «Büdcə sistemi haqqında» qanun
 - ☐ «Vergi»məcəlləsi
 - ☐ «Sığorta haqqında» qanun
 - ☒ «Dövlət büdcəsi haqqında» qanun
 - ☐ «Dövlət maliyyəsi haqqında» qanun
-

Sual: Maliyyə hüququnun institutları hesab edilir? (Çəki: 1)

- ☒ büdcə və vergi hüquqları
 - ☐ sığorta və vergi hüquqları
 - ☐ büdcə və bələdiyyə hüquqları
 - ☐ kredit fondu və yığım hüquqları
 - ☐ dövlət rüsumu və tarf hüquqları
-

Sual: Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür? (Çəki: 1)

- ☐ inzibati və mülki hüquq normaları
 - ☐ mülki və prosesual hüquq normaları
 - ☒ maddi və prosesual hüquq normaları
 - ☐ prosesual və tətbiqi hüquq normaları
 - ☐ mənəvi və konstitusion hüquq normaları
-

Sual: Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır? (Çəki: 1)

- ☐ rüblük, yarımillik, illik
 - ☒ ilkin, cari, sonrakı
 - ☐ günlük, dekadalıq, aylıq
 - ☐ cari, operativ, yekun
 - ☐ sonrakı, razılaşdırılmış
-

Sual: Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır? (Çəki: 1)

- ☐ auditor palatası
 - ☒ hesablama palatası
 - ☐ vəkllər palatası
 - ☐ büdcə palatası
 - ☐ deputat palatası
-

Sual: Büdcə sahəsində yaranan münasibətləri tənzim edən hüquq normaları hansılardır? (Çəki: 1)

- ☐ imperativ;
 - ☒ maddi və prosesual;
 - ☐ imperativ və maddi;
 - ☐ imperativ və prosesual;
 - ☐ dispozitiv və maddi
-

Sual: AR-nın Dövlət Büdcəsi haqqında qanunları hansı normalardan ibarətdir? (Çəki: 1)

- ☐ prosesual;
- ☐ imperativ;
- ☒ maddi
- ☐ dispozitiv;

☐ dispozitiv və prosessual

Sual: budcə fondunu nə təşkil edir (Çəki: 1)

- ☒ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
 - ☐ gömrük yığımları.
 - ☐ sığorta haqları
 - ☐ bank kreditləri
 - ☐ cərimələr
-

Sual: Dövlətin maliyyə fəaliyyəti dedikdə (Çəki: 1)

- ☒ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
 - ☐ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
 - ☐ hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdir
 - ☐ hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul
 - ☐ heç biri.
-

Sual: Azərbaycan Respublikasının maliyyə fəaliyyətini həyata keçirən orqanlar səlahiyyətlərinə görə hansı qruplara bölünür. (Çəki: 1)

- ☒ Umumi və xüsusi
 - ☐ Pulu yığan
 - ☐ Pulu bölüşdürən
 - ☐ pula nəzarət edən
 - ☐ pulu paylayan
-

Sual: Maliyyə nəzarətinin obyektı (Çəki: 1)

- ☐ Büdcə prosesı
 - ☒ Pul münasibətləri
 - ☐ Maliyyə resursları
 - ☐ valyuta
 - ☐ heç biri
-

Sual: Maliyyə nəzarətini əhəmiyyəti və zəruriliyi (Çəki: 1)

- ☐ Pul münasibətləri
 - ☐ Maliyyə resursları
 - ☒ bölgü, mübadilə və istehlak münasibətləri
 - ☐ valyuta yığımları
 - ☐ hamsı
-

Sual: maliyyə nəzarətinin məzmununa aiddir (Çəki: 1)

- ☐ müəssisələrin və vətəndaşların Dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsinin yoxlamaq

- ☐ hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin budcə vəsaitlərinin , bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsəduygun surətdə istifadəsini yoxlamaq
- ☐ müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauygun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması saxlanması qaydalarına qanunauygun əməl olunmasını yoxlamaq,
- ☐ İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- ☒ hamsı

Sual: Nazirlər Kabineti maliyyə nəzarətini xüsusi səlahiyyətli orqanlar vasitəsi ilə həyata keçirir. (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi
- ☐ Milli Bank
- ☐ Vergilər Nazirliyi
- ☐ Gəmrük komitəsi
- ☒ hamsı

Sual: Maliyyə nəzarətinin hansı formaları var (Çəki: 1)

- ☐ maliyyə, pul
- ☐ əmlak, maliyyə, pul
- ☐ maliyyə
- ☐ pul
- ☒ İlkin, cari, sonrakı

BÖLMƏ: 05#03

Ad	05#03
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil? (Çəki: 1)

- ☐ dövlət maliyyəsi
- ☒ maliyyə fondu
- ☐ müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
- ☐ kredit fondu
- ☐ sığorta fondu

Sual: Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur? (Çəki: 1)

- ☐ pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər

- ☒ təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
 - ☐ maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər
 - ☐ dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər
 - ☐ maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
-

Sual: Büdcə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının büdcə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
 - ☐ respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər
 - ☒ vergi tətillərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
 - ☐ büdcə sisteminə daxil olan büdcələr arasında qarşılıqlı münasibətlər
 - ☐ respublikanın gəlir və xərclərinin büdcələr arasında bölüşdürülməsi ilə
-

Sual: Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir? (Çəki: 1)

- ☐ müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
 - ☐ maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək
 - ☒ hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi
 - ☐ maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət verəmək
 - ☐ dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
-

Sual: Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir? (Çəki: 1)

- ☐ icra intizamı
 - ☐ vergi intizamı
 - ☒ maliyyə intizamı
 - ☐ nəzarət intizamı
 - ☐ mülki intizam
-

Sual: Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur? (Çəki: 1)

- ☐ parlament nəzarəti
 - ☐ prezident nəzarəti
 - ☒ yerli icra hakimiyyətinin nəzarəti
 - ☐ maliyyə-kredit orqanlarının nəzarəti
 - ☐ auditor nəzarəti
-

Sual: Qanunvericiliyin və səlahiyyətli dövlət orqanının qərarı ilə həyata keçirilən maliyyə nəzarəti hansıdır? (Çəki: 1)

- ☐ ümumi səlahiyyətli idarəçilik orqanının nəzarəti;
- ☐ ümumdövlət nəzarəti;
- ☐ maliyyə-kredit orqanının nəzarəti;

- ☒ məcburi nəzarət;
☐ auditor nəzarəti
-

Sual: Maliyyə hüquq sahəsi necə hüquq sahəsidir? (Çəki: 1)

- ☐ qarışıq hüquqdur
☐ adi hüquqdur
☐ müstəsna və vacib hüquqdur
☐ xüsusi hüquqdur
☒ ümumi hüquqdur
-

BÖLMƏ: 06#01

Ad	06#01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Vergi hüququ hansı iqtisadi hüquq sahəsinin institutu hesab edilir? (Çəki: 1)

- ☐ büdcə hüququnun
☒ maliyyə hüququnun
☐ inzibati hüququn
☐ mülki hüququn
☐ təsərrüfat hüququnun
-

Sual: Vergi siyasətinin əsas məqsədləri (Çəki: 1)

- ☐ tənzimləmə, stimullaşdırma;
☐ vergiqoyma; nəzarət;
☐ fiskal, büdcəyə pul vəsaitinin yığılması;
☐ stimullaşdırma, vergiqoyma;
☒ fiskal, tənzimləmə, nəzarət;
-

Sual: AR Vergilər nazirliyinin funksiyaları (Çəki: 1)

- ☐ vergi qanunvericiliyinin tətbiqinə dair təlimatlar, metodik göstərişlər və digər sənədlə işləyib hazırlamaq və nəşr etmək
☐ analitik və statistis fəaliyyət
☐ yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergiqoymaya aid olan aktlara nəzarət
☐ beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
☒ hamsı
-

Sual: Vergi hüquq münasibətlərinin subyekti deyil (Çəki: 1)

- ☒ ədliyyə orqanları

- ☐ bələdiyyə orqanları
- ☐ vergilərin ödənilməsi ilə əlaqədar şəxslər
- ☐ yerli özünü idarəetmə
- ☐ bələdiyyələr

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətlərə aşağıdakı aid deyil? (Çəki: 1)

- ☐ dövlət və yerli büdcələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər
- ☐ vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər
- ☐ vergi nəzarətinin həyata keçirilməsində yaranan münasibətlər
- ☒ pul münasibətlərinin tənzimlənməsi zəmnən yaranan münasibətlər
- ☐ vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər

Sual: Vergi hüququnun aşağıdakı fərqləndirici cəhəti düzgün deyil? (Çəki: 1)

- ☐ vergi hüququ mülkiyyətli subyektlərin ümumi icbari davranış qaydalarını və vəzifəli şəxslər üçün səlahiyyətverici müddəaları birləşdirən normalar sistemidir
- ☒ vergi hüququ maliyyə sistemini müəyyən edən hüquq normaları sistemidir
- ☐ vergi hüququ predmetli institutdur
- ☐ vergi hüququ vergi ödəmələrinin müəyyən edilməsi və alınması üzrə ictimai münasibətləri tənzimləyir
- ☐ vergi hüququ fiziki və hüquqi şəxslərin öhdəliklərini müəyyən edir

Sual: Konstitusiyanın 73-cü maddəsinə əsasən? (Çəki: 1)

- ☐ “vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☒ “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla təyin edilmiş dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla təyin edilmiş vergiləri vaxtında ödəmək hər kəsin borcudur”

Sual: Vergi hüququ ilə bağlı olan hansı akt 11.07.2000-ci ildə qəbul olunmuş və 01.01.2001-ci il tarixində qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ İkiqat verqitutma haqqında qanun

- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
 - ☐ əlavə dəyər vergisi haqqında qanun
 - ☐ mənfəət vergisi haqqında qanun
-

Sual: İerarxiya üzrə vergi hüququnun ali qanunvericilik aktı hansıdır? (Çəki: 1)

- ☐ İkiqat verqitutma haqqında qanun
 - ☐ əlavə dəyər vergisi haqqında qanun
 - ☐ mənfəət vergisi haqqında qanun
 - ☒ Azərbaycan Respublikasının konstitusiyası
 - ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
-

Sual: Aşağıdakılardan hansı vergi hüquq münasibətlərinin subyekti deyil? (Çəki: 1)

- ☐ vergi ödəyiciləri
 - ☐ dövlət orqanları
 - ☐ vergilərin ödənilməsi ilə əlaqəli şəxslər
 - ☐ bələdiyyə orqanları
 - ☒ ədliyyə orqanları
-

Sual: Vergilərin və digər məcburi dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödənilməsi öhdəliyi aşağıdakılardan hansında təsbit olunmuşdur? (Çəki: 1)

- ☐ Mülki Məcəllədə
 - ☒ Konstitusiyada
 - ☐ Vergi Məcəlləsində
 - ☐ Cinayət Məcəlləsində
 - ☐ Konstitusiya qanununda
-

Sual: Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdə əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilinməz” hesab edilir ? (Çəki: 1)

- ☐ Mülkü hüquq
 - ☒ Konstitusiya hüquq
 - ☐ Təbii hüquq
 - ☐ Beynəlxalq hüquq
 - ☐ Vergi hüququ
-

Sual: Vergi dərəcələrinin hansı növü vardır: (Çəki: 1)

- ☒ sabit pul məbləğində vergi dərəcələri; faiz dərəcələri (advalor dərəcə).
 - ☐ vergi elementi
 - ☐ vergi predmetinin
 - ☐ vergi faizi
 - ☐ vergi vahidi
-

Sual: gəlir mənbəyində verginin ödənilməsi nəyi göstərir (Çəki: 1)

☐ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənname təqdim edilməsini nəzərdə tutur.

☒ - müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur

☐ vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.

☐ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.

☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.

Sual: kadastr üsulu ilə verginin ödənilməsi nəyi göstərir (Çəki: 1)

☐ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənname təqdim edilməsini nəzərdə tutur.

☐ müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur

☒ vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.

☐ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.

☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.

Sual: bildiriş üzrə verginin ödənilməsi nəyi göstərir (Çəki: 1)

☐ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənname təqdim edilməsini nəzərdə tutur.

☐ müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur

☐ vergi obyektin zahirə əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.

☒ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsidir.

☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.

Sual: vergi hüququnun prinsiplərini göstər (Çəki: 1)

☐ vergiqoyulmanın ümumiliyi prinsipi;

☐ vergi və ödəmələrin qanuniliyi prinsipi;

☐ konstitusion hüquq və azadlıqların həyata keçirilməsinə maneəçilik törədən vergilər müəyyən edilməsinin yolverilməzliyi prinsipi;

☐ vergilərin iqtisadi cəhətdən əsaslandırılması prinsipi; vergi alınmasının bərabərliyi prinsipi;

Sual: vergi hüququnun prinsiplərini göstər (Çəki: 1)

- ☐ vergi haqqında qanunların geriye şamil edilməməsi;
- ☐ dövlət maraqları ilə vergi hüquq münasibəti iştirakçılarının mənafelərinin uzlaşması;
- ☐ hər kəsin öz gəlirindən eyni növ vergiyə bir dəfədən artıq cəlb edilməsinin yol verilməzliyi prinsipi;
- ☐ vergi və ödəmələr haqqında Azərbaycan Respublikası qanunları və normaları beynəlxalq qanun və normalara zidd olarsa, beynəlxalq qanun və normaların üstünlüyü prinsipi.

● Hamsı

Sual: Vergiqoyulmanın ümumiliyi nədir (Çəki: 1)

- ☒ hər bir kəs heç bir istisna olmadan qanunla müəyyən edilmiş vergi və rüsumları ödəməlidir.
 - ☐ Azərbaycan Respublikası Konstitusiyasının 81 və 94-cü maddələrinə əsasən, vergilər haqqında qanunların qəbulu, onlara əlavə və dəyişikliklər qanunverici orqan kimi yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilə bilər.
 - ☐ vergilər vergi ödəyicilərin siyasi, ideoloji, etnik, konfessional və digər xüsusiyyətlərinə görə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz
 - ☐ qanunlarda verginin bütün əsas elementlərinin müəyyən edilməsi ilə təmin edilir. Vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər bir vergi ödəyici hansı vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilməş olsun.
 - ☐ Qəbul olunmuş qanun özündən əvvəlki qanunların tənzim etdiyi münasibətlərə tətbiq edilməməlidir.
-

Sual: vergi haqqında qanunların geriye şamil edilməməsi (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin VII hissəsinə görə yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriye şamil edilir
 - ☐ Azərbaycan Respublikası Konstitusiyasının 81 və 94-cü maddələrinə əsasən, vergilər haqqında qanunların qəbulu, onlara əlavə və dəyişikliklər qanunverici orqan kimi yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilə bilər.
 - ☐ vergilər vergi ödəyicilərin siyasi, ideoloji, etnik, konfessional və digər xüsusiyyətlərinə görə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
 - ☐ qanunlarda verginin bütün əsas elementlərinin müəyyən edilməsi ilə təmin edilir. Vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər bir vergi ödəyici hansı vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilməş olsun.
 - ☐ Qəbul olunmuş qanun özündən əvvəlki qanunların tənzim etdiyi münasibətlərə tətbiq edilməməlidir.
-

Sual: Vergi hüquq münasibətlərinə aşağıdakılar şamil edilir: (Çəki: 1)

- ☐ vergi və ödəmələrin müəyyən edilməsi, tətbiqi və alınması ilə əlaqədar münasibətlər
 - ☐ Azərbaycan Respublikasının vergi sisteminin yaradılması və təkmilləşdirilməsi ilə əlaqədar münasibətlər; respublikanın vergi siyasətinin işlənilib hazırlanması ilə əlaqədar münasibətlər;
 - ☐ vergi orqanlarının aktlarından, həmin orqanların vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi prosesində yaranan münasibətlər; vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinin məsuliyyəti ilə əlaqədar münasibətlər
 - ☐ - vergi nəzarətinin həyata keçirilməsi prosesində yaranan münasibətlər;
 - ☒ hamısı
-

Sual: vergi hüquq münasibətlərində aşağıdakı subyektlər iştirak edir: (Çəki: 1)

- ☐ vergi ödəyicilər; vergi agentləri;
 - ☐ vergi orqanları; gömrük orqanları;
 - ☐ maliyyə orqanları; vergi və rüsum yığan şəxslər;
 - ☐ büdcədən kənar fondların orqanları.
 - ☒ -hamısı
-

Sual: Vergi ödəyicilərinin aşağıdakı hüquqları vardır: (Çəki: 1)

- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək;
 - ☐ vergi orqanlarında hüquqi və ya fiziki şəxs kimi uçota durmaq;
 - ☐ gəlir və vergitutma obyektlərinin uçotunu aparmaq;
 - ☐ vergi orqanlarına qanunvericilikdə nəzərdə tutulan müddətlərdə və qaydalarda hesabatlar təqdim etmə
 - ☒ Heç biri
-

Sual: vergi ödəyicilərin hüquqları (Çəki: 1)

- ☐ vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
 - ☐ qüvvədə olan normativ hüquqi aktlar haqqında, özlərinin hüquq və vəzifələri, vergi orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri haqqında yazılı izahatlar almaq;
 - ☐ artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;
 - ☐ qanunla müəyyən edilmiş vergi güzəştlərindən istifadə etmək və s.
 - ☒ hamısı
-

BÖLMƏ: 06#03

Ad	06#03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Konstitusiyanın 94-cü maddəsinə görə respublikamızda maliyyə fəaliyyətinin, vergi və rüsumların ümumi əsaslarının müəyyən edilməsi səlahiyyəti məxsusdur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Vergilər nazirliyinə
- ☐ Azərbaycan Respublikasının Prezidentinə
- ☐ Azərbaycan Respublikasının Maliyyə nazirliyinə
- ☒ Azərbaycan Respublikasının Milli Məclisinə
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

Sual: Dövriyyə həcmnin səviyyəsinə görə, regionlar üzrə fərqlənən vergi növü hansıdır? (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi
- ☒ sadələşdirilmiş vergi
- ☐ mənfəət vergisi
- ☐ aksizlər
- ☐ diferensial vergi

Sual: Verginin əsas elementləri hansılardır (Çəki: 1)

- ☐ vergi ödəyicisi, vergi obyekt; vergi predmeti;
- ☐ vergi bazası; vergi miqyası; vergi vahidi;
- ☐ vergi dərəcəsi (stavkası); verginin hesablaşma qaydası və üsulları; verginin ödəmə müddəti;
- ☐ vergiqoyulma metodu; vergi dövrü (hesabat dövrü); verginin ödənilməsi qaydası
- ☒ hamısı

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Banklar aşağıdakı sahədə fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ broker fəaliyyəti sahəsində
- ☐ konsaltinq sahəsində
- ☐ istehsal sahəsində
- ☒ mübadilə sahəsində
- ☐ istehsalatda

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi? (Çəki: 1)

- ☐ üç pilləlidir
 - ☒ iki pilləlidir
 - ☐ bir pilləlidir
 - ☐ dörd pilləlidir
 - ☐ pilləsizdir
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir? (Çəki: 1)

- ☐ Xalq Bank
 - ☒ Mərkəzi Bank
 - ☐ Texnika Bank
 - ☐ Royal Bank
 - ☐ Bank Standart
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir? (Çəki: 1)

- ☐ Mərkəzi Bank
 - ☐ Milli Bank
 - ☒ Kommersiya bankları
 - ☐ Kredit təşkilatları
 - ☐ Lizing kompaniyaları
-

Sual: Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pul emissiyasını həyata keçirir? (Çəki: 1)

- ☐ Xalq Bank
 - ☐ Royal Bank
 - ☐ Texnika Bank
 - ☒ Mərkəzi Bank
 - ☐ Bank Standart
-

Sual: Kommersiya banklarının təsnifat qrupuna daxil deyil? (Çəki: 1)

- ☐ ipoteka bankları
 - ☐ investisiya bankları
 - ☐ əmanət bankları
 - ☐ kooperativ banklar
 - ☒ vasitəçi banklar
-

Sual: Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil? (Çəki: 1)

- ☐ dövlətlərarası banklar
 - ☐ bələdiyyə və kommunal
 - ☐ dövlətin iştirakı olan banklar
 - ☒ hökumət bankları
 - ☐ kooperativ banklar
-

Sual: "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanun nə vaxt qəbul edilib? (Çəki: 1)

- ☒ 1992-ci ildə
 - ☐ 1991-ci ildə
 - ☐ 1994-cü ildə
 - ☐ 1989-cu ildə
 - ☐ 2002-ci ildə
-

Sual: Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur? (Çəki: 1)

- ☐ 2006-cı il yanvarın 1-dən
 - ☐ 1995-ci il yanvarın 1-dən
 - ☒ 1992-ci il yanvarın 1-dən
 - ☐ 1993-cü il yanvarın 1-dən
 - ☐ 2004-cü il yanvarın 1-dən
-

Sual: Aşağıdakı Banklardan hansı dövlətin müstəsna mülkiyyəti hesab olunur? (Çəki: 1)

- ☒ Mərkəzi Bank
 - ☐ Xalq Bank
 - ☐ Beynəlxalq Bank
 - ☐ Dünya Bankı
 - ☐ Kapital Bank
-

Sual: «Valyuta tənzimi haqqında» Qanuna əsasən cari əməliyyatlara göstərilənlərdən hansı aiddir: (Çəki: 1)

- ☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublikaya və ya respublikadan köçürülməsi;
 - ☐ 180 gündən artıq olmayan müddətə maliyyə kreditərinin alınması və verilməsi;
 - ☐ əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi;
 - ☐ respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi.
 - ☒ hamsı
-

Sual: Qüvvədə olan qanunvericilik hansı əməliyyatların valyuta əməliyyatlarına aid edilməsini müəyyən edir (Çəki: 1)

- ☒ qeyri-rezidentlərin iştirakı ilə aparılan bütün əməliyyatlar
- ☐ Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir;
- ☐ valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;
- ☐ baş vermiş nöqsanların aradan qaldırılması üçün valyuta nəzarəti orqanlarının tələblərini yerinə yetirmək və
- ☐ hamsı

BÖLMƏ: 07#02

Ad	07#02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur? (Çəki: 1)

- ☐ bank müəssisə kimi
 - ☐ bank ticarət müəssisəsi kimi
 - ☒ bank təmsilçi müəssisə kimi
 - ☐ bank vasitəçi müəssisə kimi
 - ☐ bank birjanın agentı kimi
-

Sual: Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür? (Çəki: 1)

- ☐ yerli və xarici banklara
 - ☒ universal və ixtisaslaşmış banklara
 - ☐ kiçik və iri banklara
 - ☐ mərkəzi və kommersiya banklarına
 - ☐ dövlət və özəl banklara
-

Sual: Universal banklar ...? (Çəki: 1)

- ☐ kredit xidmətləri göstərmək hüququna malikdirlər
 - ☐ bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
 - ☐ bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
 - ☒ bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər
 - ☐ bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
-

Sual: İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur (Çəki: 1)

- ☐ XVIII əsrin ikinci yarısından sonra
 - ☐ XXI əsrin ikinci yarısından sonra
 - ☐ XIX əsrin ikinci yarısından sonra
 - ☒ XX əsrin ikinci yarısından sonra
 - ☐ XVII əsrin ikinci yarısından sonra
-

Sual: Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

- ☒ Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
-

Sual: Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
 - ☐ Azərbaycan Respublikasının Konstitusiyası
 - ☐ Mərkəzi Bankın qəbul edilmiş normativ aktları
 - ☐ Kredit İttifaqları” haqqında qanun
 - ☒ “Dövlət büdcəsi haqqında qanun”
-

Sual: Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı banka məxsusdur? (Çəki: 1)

- ☐ Xalq Banka
 - ☐ Royal Banka
 - ☐ Texnika Banka
 - ☒ Mərkəzi Banka
 - ☐ Bank Standarta
-

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənfəətindən vergi tutulmayan bank hansıdır? (Çəki: 1)

- ☐ Xalq Bank
 - ☒ Mərkəzi Bank
 - ☐ Texnika Bank
 - ☐ Royal Bank
 - ☐ Bank Standart
-

Sual: Mərkəzi Banka pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı aktla müəyyən edilib? (Çəki: 1)

- ☐ Banklar haqqında qanunla
 - ☐ Mərkəzi Bank haqqında qanunla
 - ☐ Maliyyə haqqında qanunla
 - ☒ Konstitusiya ilə
 - ☐ Pul haqqında qanunla
-

Sual: AR-nın ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib? (Çəki: 1)

- ☒ Konstitusiya ilə
 - ☐ Valyuta haqqında qanunla
 - ☐ Bank haqqında qanunla
 - ☐ Vergi məəcəlləsi ilə
 - ☐ Pul haqqında Konstitusiya qanunu ilə
-

BÖLMƏ: 07#03

Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir? (Çəki: 1)

- ☐ malyə sistemində
- ☒ bank sistemində
- ☐ kredit sistemində
- ☐ valyuta sistemində
- ☐ sığorta sistemində

Sual: Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil? (Çəki: 1)

- ☐ bank və müştəri arasında
- ☐ Mərkəzi Bank və banklar arasında
- ☒ Mərkəzi Bank ilə sahibkar arasında
- ☐ Mərkəzi Bank ilə hökumət arasında
- ☐ bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında

Sual: Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil? (Çəki: 1)

- ☐ passiv bank əməliyyatları
- ☒ direktiv bank əməliyyatları
- ☐ vasitəçi bank əməliyyatları
- ☐ yardımçı bank əməliyyatları
- ☐ aktiv bank əməliyyatları

Sual: Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz? (Çəki: 1)

- ☐ məcburi ehtiyatın yaradılması
- ☐ lisenziyanın verilməsi və onun geri götürülməsi
- ☒ əmanət yerləşdirməyə məcburetmə
- ☐ zərər vurulması
- ☐ müqavilə və ya birtərəfli əqd

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Çəki: 1)

- ☐ tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
- ☒ dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi

- ☐ klirinq, hesabləşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
 - ☐ ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması
 - ☐ fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
-

Sual: Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz? (Çəki: 1)

- ☐ qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
 - ☐ maliyyə müşaviri, maliyyə agentləri və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
 - ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyət
 - ☒ dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
 - ☐ kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
-

Sual: Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil? (Çəki: 1)

- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir
 - ☒ dövlət büdcəsinin layihəsini tərtib edir
 - ☐ manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
 - ☐ valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır bank sistemində nəzarəti həyata keçirir
 - ☐ bank sistemində nəzarəti həyata keçirir
-

Sual: Bank hüququnun müstəqil hüquq sahəsi kimi ayırmaq üçün nəyi müəyyən etmək lazımdır? (Çəki: 1)

- ☐ heç bir hüquq sahəsindən asılılı olmaması;
 - ☐ predmetini, qanunvericilik sahəsini;
 - ☐ metodunu, konsepsiyasını;
 - ☒ predmetini, metodunu;
 - ☐ qanunvericilik sahəsini
-

Sual: Banklar hansı təşkilatlarda tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilərlər? (Çəki: 1)

- ☒ sığorta;
 - ☐ nəqliyyat;
 - ☐ tikinti;
 - ☐ qeyri-hökumət təşkilatları;
 - ☐ kommersiya
-

Sual: Hər bir hesablaşmanın sonu nə ilə nəticələnir? (Çəki: 1)

- ☐ bank hesablaşması ilə;
- ☐ naqdsız hesablaşma ilə;
- ☒ ödənişlə;
- ☐ bank xidmətləri təqdim edilməsi ilə;

☐ hesablaşmaların ümumi rejimini müəyyən etməklə

BÖLMƏ: 08#01

Ad	08#01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Sahibkarlıq fəaliyyəti sahəsində qeyri-kommersiya münasibətlərinə aşağıdakılardan hansı aid deyil (Çəki: 1)

- ☐ sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi
- ☐ antiinhisar fəaliyyəti
- ☐ haqsız rəqabətə qarşı mübarizə
- ☒ kommersiya müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsi
- ☐ istehlakçıların hüquqlarının müdafiəsi

Sual: “Azad sahibkarlıq hüququ” aşağıdakı hüquq mənbələrindən hansı ilə müəyyən edilmişdir (Çəki: 1)

- ☐ müvafiq qanunlarla
- ☐ “sahibkarlıq fəaliyyəti haqqında” qanunla
- ☐ Prezident fərmanı ilə
- ☒ konstitusiya ilə
- ☐ Nazirlər Kabinetinin qərarı ilə

Sual: AR-da daşınan və daşınmaz əmlakın hər kəsin mülkiyyəti ola bilməsi təsbit olunub? (Çəki: 1)

- ☒ Mülkiyyət haqqında qanunda
- ☐ Mülkü məcəllədə
- ☐ Konstitusiyada
- ☐ Özəlləşdirmə haqqında qanunda
- ☐ Əmlak Komitəsinin Əsasnaməsində

Sual: Mərkəzi İcra Hakimiyyəti orqanlarına rəhbərlik edən və zərurət yarandıqda onların aktlarını ləğv etmək hüququ olan dövlət qurumu hansıdır? (Çəki: 1)

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ İqtisad Məhkəməsi
- ☐ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi

Sual: Aşağıdakılardan hansı bələdiyyələrin səlahiyyətlərinə aid deyil? (Çəki: 1)

- ☒ yerli sosial sığorta sistemi yaratmaq
 - ☐ yerli iqtisadi inkişaf proqramlarının qəbulu
 - ☐ yerli büdcənin icrası haqqında hesabatlar vermək
 - ☐ yerli vergi və ödənişləri müəyyən etmək
 - ☐ yerli sosial inkişaf proqramlarını icra etmək
-

Sual: Aşağıdakılardan hansı hüquq forması deyil? (Çəki: 1)

- ☐ məhkəmə prezidenti
 - ☐ normativ hüquqi akt
 - ☐ hüquqi adətlər
 - ☒ konsiqnasiya
 - ☐ normativ məzmunlu müqavilə
-

Sual: Mülki dövriyyəsi məhdudlaşdırılmayana aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- ☐ Neft məhsullarının emalıvasitələri
 - ☐ Hərbi exnika istehsalı üçün avadanlıq
 - ☒ zəruri istehlak tələbini ödəyən vasitələr
 - ☐ sursa istehsal edən qurğular
 - ☐ Qiymətli kağızların çapı üçün avadanlıq
-

Sual: AR-da sahibkarlıq fəaliyyətinin hüquqi təsbiti ilk dəfə hansı normativ hüquqi aktla olmuşdur? (Çəki: 1)

- ☐ konstitusiyada
 - ☐ nazirlər kabinetinin qərarları
 - ☐ qanun jurnalında
 - ☐ əsrin müqaviləsində
 - ☒ sahibkarlıq fəaliyyəti haqqında qanunda
-

Sual: Sahibkarlıq haqqında istifadə olunan metodlar hansıdır? (Çəki: 1)

- ☐ birbaşa və dolayı
 - ☐ dispozisiya
 - ☐ hipotiziya-sanksiya
 - ☐ ləqal və qeyri ləqal
 - ☒ imperativ və dispozitiv
-

Sual: Bu metod sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi prosesində tətbiq edilir və belə göstərişlərin icrası imperativ qaydada təmin olunur (Sürət

16.05.2013 14:24:03) (Çəki: 1)

- ☐ tövsiyyə metodu
 - ☒ məcburi göstəriş metodu
 - ☐ razılaşdırma metodu
 - ☐ qadaga metodu
 - ☐ heç biri
-

Sual: Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi prosesində tətbiq edilən, müstəqil olaraq səmərəli fəaliyyət sahələrinin seçilməsinə, iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilməni özündə ehtiva edən metod hansıdır (Çəki: 1)

- ☒ tövsiyyə metodu
 - ☐ məcburi göstəriş metodu
 - ☐ razılaşdırma metodu
 - ☐ qadaga metodu
 - ☐ heç biri
-

Sual: Aşağıdakı prinsiplərdən hansıları sahibkarlıq hüququnun prinsiplərinə daxildir? (Çəki: 1)

- ☐ sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,
 - ☐ sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi,
 - ☐ sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,
 - ☐ sahibkarlıq hüququ subyektlərinin mülkiyyət toxunulmazlığı,
 - ☒ hamısı
-

Sual: Sahibkarlıq hüququ subyektlərinin mülki dövriyyədə fəaliyyət sahələri seçməkdə və iqtisadi qərarlar qəbul etməkdə, sahibkarlıq fəaliyyətinin forma və üsullarını müəyyənləşdirməkdə, hərəkət variantları seçməkdə müstəqilliyini şərtləndirən prinsip hansıdır. (Çəki: 1)

- ☐ sahibkarlıq hüququ subyektlərinin mülki hüquqlarının məhkəmə müdafiəsi
 - ☐ sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,
 - ☐ sahibkarlıq hüququ subyektlərinin mülkiyyət toxunulmazlığı,
 - ☒ sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi,
 - ☐ sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,
-

Sual: Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi sistemində aşağıdakı institutlardan hansılar daxildir? (Çəki: 1)

- ☐ haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi;
 - ☐ investisiya fəaliyyətinin hüquqi tənzimlənməsi;
 - ☐ torpaq bazarının hüquqi tənzimlənməsi;
 - ☐ qiymət və qiymətləndirmə fəaliyyətinin hüquqi tənzimlənməsi;
 - ☒ deyilənlərin hamısı
-

Sual: Aşağıda göstərilənlərdən hansı sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi metodlarına aid deyil? (Çəki: 1)

- ☐ dövlətin maliyyə-kredit və pul siyasəti
 - ☐ dövlətin büdcə-vergi siyasəti
 - ☐ dövlətin ixrac-idxal əməliyyatlarının tənzimlənməsi siyasəti
 - ☒ dövlətin antiinhisar siyasəti
 - ☐ dövlətin valyuta siyasəti
-

Sual: Yerli vergilərə (bələdiyyə vergiləri) aşağıdakılardan hansı daxil deyil: (Çəki: 1)

- ☐ fiziki şəxslərin torpaq vergisi;

- ☒ fiziki şəxslərin gəlir vergisi;
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Sual: Vergi Məcəlləsinə əsasən, dövlət vergilərinə aşağıdakılardan hansı daxil deyil: (Çəki: 1)

- ☐ fiziki şəxslərin gəlir vergisi;
- ☒ fiziki şəxslərin mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi;
- ☐ aksizlər;
- ☐ sadələşdirilmiş vergi

Sual: Vergi ödəyiciləri kimi sahibkarların hüquq və vəzifələri Vergi Məcəlləsinin hansə maddələrində öz əksini tapmışdır. (Çəki: 1)

- ☐ 9-10-cu
- ☐ 11-12-ci
- ☐ 13-14-cü
- ☒ 15-16-cı
- ☐ 17-18-ci

Sual: Aşağıdakılardan hansı Vergi Məcəlləsinin qeyd edilən normalarına əsasən, vergi ödəyicisinin hüquqlarına daxil deyil? (Çəki: 1)

- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etməmək
- ☐ vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
- ☐ vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;
- ☐ artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını tələb etmək;
- ☐ vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;

BÖLMƏ: 08#02

Ad	08#02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Respublikamızda sahibkarlıq fəaliyyətinin hüquqi təsbiti ilk dəfə hansı normativ-hüquqi aktda olmuşdur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının konstitusiyasında
 - ☒ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
 - ☐ Əsrin müqaviləsi” layihəsində
 - ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
 - ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanında
-

Sual: “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq.....? (Çəki: 1)

- ☐ qeyri-rezidentlərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
 - ☒ fiziki şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
 - ☐ fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
 - ☐ dövlət orqanlarının mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
 - ☐ hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
-

Sual: Sahibkarlıq hüququnun predmetini təşkil edən ictimai münasibətlər bölünür? (Çəki: 1)

- ☐ iqtisadi və hüquqi münasibətlərə
 - ☒ kommersiya və qeyri-kommersiya münasibətlərinə
 - ☐ daxili və xarici münasibətlərə
 - ☐ biznes və sahibkarlıq münasibətlərinə
 - ☐ rezident və qeyri-rezident münasibətlərinə
-

Sual: Sahibkarlıq hüququnda əsasən istifadə olunan metodlar hansılardır? (Çəki: 1)

- ☐ birbaşa və dolay
 - ☒ imperativ və dispoitiv
 - ☐ iqtisad və inzibati
 - ☐ hüquqi və ənənə
 - ☐ leqal və qeyri-leqal
-

Sual: Aşağıdakılardan hansı sahibkarlıq hüququnun prinsipi deyil? (Çəki: 1)

- ☐ subyektlərinin bərabərliyi
 - ☐ iradə sərbəstliyi
 - ☐ mülki dövriyyə iştirakçıların əmlak müstəqilliyi
 - ☐ mülkiyyətin toxunulmazlığı
 - ☒ maliyyə müstəqilliyi
-

Sual: Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasında kim məşğul ola bilər?

(Çəki: 1)

- ☒ fəaliyyət qabiliyyəti olan hər bir hüquqi və fiziki şəxs
 - ☐ hüquq qabiliyyəti olan hər bir fiziki şəxs
 - ☐ Azərbaycan Respublikasında anadan olanlar
 - ☐ 10 ildən çox respublikada yaşayanlar
 - ☐ yalnız qeyri-dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər
-

Sual: Sahibkarlıq haqqında qanunvericilik....? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının konstitusiyasıdır
 - ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsidir
 - ☒ sahibkarlıq fəaliyyətini hüquqi tənzimləyən normativ aktların məcmusudur
 - ☐ Azərbaycan Respublikasının Konstitusiya qanunlarıdır
 - ☐ Sahibkarlıq fəaliyyəti haqqında" qanundur
-

Sual: Aşağıdakılardan hansı sahibkarlıq hüququnun mənbəyi hesab olunmur? (Çəki: 1)

- ☐ «Haqsız rəqabət haqqında» qanun
 - ☒ «Qaz təchizatı haqqında» qanun
 - ☐ «Müflisləşmə və iflas haqqında» qanun
 - ☐ «İnvestisiya fəaliyyəti haqqında» qanun
 - ☐ «Valyuta tənzimi haqqında» qanun
-

Sual: Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı kim tərəfindən müəyyən edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - ☒ Azərbaycan Respublikasının Prezidenti
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
-

Sual: Xüsusi razılıq (lisenziya) verilmə qaydalarını kim müəyyən edir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Prezidenti
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
 - ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
-

Sual: İki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərini əmələ gətirən aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ prezident fərmanı
 - ☐ parlament qanunu
 - ☒ mülkü hüquqi müqavilə
 - ☐ Nazirlər Kabinetinin sərəncamı
 - ☐ Bələdiyyə əsasnaməsi
-

Sual: Azad sahibkarlıq konstitusiyasının neçənci maddəsində göstərilib? (Çəki: 1)

- ☐ 69
 - ☒ 59
 - ☐ 44
 - ☐ 54
 - ☐ 79
-

Sual: Azərbaycanda sahibkarlığa kimlər məşğul ola bilər? (Çəki: 1)

- ☐ yaşı 35-dən yuxarı olanlar
 - ☐ yalnız Azərbaycanda doğulan fiziki şəxslər
 - ☐ tam fəaliyyət qabiliyyətli yaşı 18-13 arası
 - ☒ fəaliyyət qabiliyyətli olan fiziki və hüquqi şəxslər
 - ☐ yalnız hüquqi şəxslər
-

Sual: «Sahibkarlıq fəaliyyəti haqqında» qanunun 3-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə), sahibkarlıqla aşağıdakılardan kimlər məşğul ola bilər? (Çəki: 1)

- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
 - ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
 - ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
 - ☐ xarici hüquqi şəxslər;
 - ☒ hamısı
-

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kimlər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz: (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri
 - ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
 - ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;
 - ☐ xarici hüquqi şəxslər;
 - ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☐ fiziki şəxs qanunun tələblərinə əsasən 18 yaşına çatdıqda tam həcmdə mülki hüquqi fəaliyyət qabiliyyətinə malik olur.
 - ☒ fiziki şəxslər hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan kiçik sahibkarlardır.
 - ☐ hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər,
 - ☐ hüquqi şəxs öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
 - ☐ hüquqi şəxsin müstəqil balans olmalıdır.
-

Sual: Aşağıdakı qruplaşdırmalardan hansı hüquqi şəxslərin əlamətlərini düzgün əks etdirir: (Çəki: 1)

- ☐ təşkilat vahidliyi;
 - ☐ ayrıca əmlakın olması;
 - ☐ mülki dövriyyədə öz adından müstəqil sürətdə çıxış etməsi;
 - ☐ məhkəmədə iddiaçı və ya cavabdeh olmaq qabiliyyəti;
 - ☒ hamısı
-

Sual: Hüquqi şəxslərin nümayəndəlikləri və filialları üçün hansı xüsusiyyətlər xarakterik deyil? (Çəki: 1)

- ☐ nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər
 - ☐ nümayəndəliklər və filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
 - ☒ nümayəndəliklər və filiallar özləri də hüquqi şəxslərdir
 - ☐ nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir
 - ☐ nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
-

Sual: Aşağıda deyilənlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası (dövlət) mülki hüquq münasibətlərində bəzi istisnalarla digər hüquqi şəxslər kimi iştirak edir;
 - ☒ bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilməzlər;
 - ☐ hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir;
 - ☐ hüquqi şəxslər məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir;
 - ☐ hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət gətirməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət gətirməkdən ibarət olmayan (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.
-

Sual: Hüquqi şəxsin hüquq qabiliyyətinə nə zaman xitam verilir? (Çəki: 1)

- ☐ dövlət qeydiyyatına alındığı an
 - ☒ onun ləğvinin başa çatdığı an
 - ☐ məhkəmədə iddiaçı kimi çıxış etdiyi an
 - ☐ qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an
 - ☐ qanunla qadağan edilən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an.
-

Sual: Müvafiq dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra neçə gün müddətində çıxarılır (Çəki: 1)

- ☐ 5 gün
- ☐ 10 gün
- ☒ 15 gün
- ☐ 20 gün
- ☐ 45 gün

Sual: Müvafiq dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) neçə il müddətinə verilir? (Çəki: 1)

- ☐ 1 il
 - ☐ 2 il
 - ☒ 5 il
 - ☐ 7 il
 - ☐ 10 il
-

Sual: Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan hansıdır? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi
-

Sual: "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilib? (Çəki: 1)

- ☐ 1993-cü il 28 yanvar
 - ☐ 1995-ci il 5 mart
 - ☒ 1998-ci il 14 iyul
 - ☐ 1998-ci il 8 noyabr
 - ☐ 1999-cu il 4 iyun
-

BÖLMƏ: 08#03

Ad	08#03
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Imperativ metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur? (Çəki: 1)

- ☐ konturagentlərlə
 - ☐ qeyri-hökumət təşkilatları ilə
 - ☒ dövlət idarəçilik orqanları ilə
 - ☐ xarici tərəfdaşlarla
 - ☐ məhkəmə hakimiyyəti orqanları ilə
-

Sual: Dispozitiv metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur? (Çəki: 1)

- ☒ sahibkarların öz aralarında

- ☐ qeyri-hökumət təşkilatları ilə
 - ☐ dövlət idarəçilik orqanları ilə
 - ☐ dövlət idarəçilik orqanları ilə
 - ☐ məhkəmə hakimiyyəti orqanları ilə
-

Sual: Sahibkarlıq hüququnda imperativ və dispoitiv metodlarından əlavə aşağıdakı metodlardan istifadə olunur? (Çəki: 1)

- ☒ razılaşdırma, məcburi göstəriş, tövsiyyə
 - ☐ əlaqələndirmə, təsir etmə, qadağa
 - ☐ stimullaşdırma, tövsiyyə, məcburetmə
 - ☐ məcburi göstəriş, qadağa, əlaqələndirmə
 - ☐ tövsiyyə, razılaşdırma, stimullaşdırma
-

Sual: Sahibkarlıq hüququnun prinsipləri, bəzi istisnalarla, aşağıdakı hüquqlardan hansı ilə eynidir? (Çəki: 1)

- ☐ inzibati hüququn prinsipləri ilə
 - ☐ vergi hüququn prinsipləri ilə
 - ☒ xüsusi hüququn prinsipləri ilə
 - ☐ maliyyə hüququn prinsipləri ilə
 - ☐ ümumi hüququn prinsipləri ilə
-

Sual: Sahibkarlıq hüququnun sistemində aşağıdakı institut yoxdur? (Çəki: 1)

- ☐ fərdi sahibkarlar və kommersiya təşkilatları
 - ☒ sahibkarlıq hüququnun xüsusi müddəaları
 - ☐ müflisləşmə və iflasın hüquqi əsasları
 - ☐ qiymətli kağızlar bazarının hüquqi tənzimlənməsi
 - ☐ haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi
-

Sual: “Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyətin bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır” müddüəası hansı normativ aktda təsbit olunmuşdur? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyasında
 - ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
 - ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsində
 - ☒ Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında
 - ☐ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
-

Sual: “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” müddüəası hansı normativ aktda təsbit olunmuşdur? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının Konstitusiyasında
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsində
- ☐ Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında

☐ "Sahibkarlıq fəaliyyəti haqqında" qanunda

Sual: Milli iqtisadiyyatının əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin edən normativ akt hansıdır? (Çəki: 1)

- ☐ "Azərbaycan Respublikasının Konstitusiyası"
 - ☐ "Azərbaycan Respublikasının Mülki Məcəlləsi"
 - ☒ "Varidata təminat verilməsi haqqında" Konstitusiya Qanunu"
 - ☐ "Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı"
 - ☐ "Sahibkarlıq fəaliyyəti haqqında" qanunu"
-

Sual: "Əgər mülkiyyət hüququ tamamilə müəyyən edilmişse və transaksiya xərcləri sıfıra bərabədirsə, onda münaqişə tərəfləri səmərəli nəticə üzrə razılığa gələ bilərlər" teoremi hesab edilir? (Çəki: 1)

- ☒ Kouz teoremi
 - ☐ Pozner teoremi
 - ☐ Kornauzer teoremi
 - ☐ Samuelson teoremi
 - ☐ Keyns teoremi
-

Sual: İqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin ümumi qaydalarını, prinsiplərini və onların reallaşma mexanizminin aşağıdakılardan hansı ilə müəyyən edilir? (Çəki: 1)

- ☒ qanunla
 - ☐ fərmanla
 - ☐ sərəncamla
 - ☐ konstitusiya ilə
 - ☐ təlimatla
-

Sual: İqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan münasibətləri tənzimləyən normaların məcmusu hesab edilir? (Çəki: 1)

- ☐ beynəlxalq təhlükəsizlik
 - ☐ beynəlxalq iqtisadi inteqrasiya
 - ☐ beynəlxalq əlaqələr
 - ☒ beynəlxalq iqtisadi hüquq
 - ☐ beynəlxalq ekstradisiya
-

Sual: Aid olduğu iqtisadi fəaliyyət sahəsi ilə səlahiyyəti məhdudlaşan icra orqanı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☒ nazirliklər
 - ☐ idarələr
 - ☐ prezident aparatı
 - ☐ iqtisad məhkəməsi
 - ☐ Naxçıvan Ali Məhkəməsi
-

Sual: Dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə yaradılan aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ iqtisad məhkəməsi
 - ☐ iqtisadi müşavirlər şurası
 - ☐ baş idarələr
 - ☐ icra hakimiyyətləri
 - ☒ nazirliklər
-

Sual: AR-nın iqtisadi siyasətini işləyib hazırlayanın və həyata keçirən mərkəzi icra orqanı hansıdır? (Çəki: 1)

- ☐ Maliyyə Nazirliyi
 - ☐ Vergilər Nazirliyi
 - ☐ Mərkəzi Bank
 - ☒ İqtisadi İnkişaf Nazirliyi
 - ☐ Statistika Komitəsi
-

Sual: AR-nın konstitusiyanın "İqtisadi İnkişaf və dövlət" adlanan maddəsində təsfit olunmuşdur? (Çəki: 1)

- ☒ hakimiyyəti çoxnövlürlüyü
 - ☐ dövlət quruluşu
 - ☐ icra orqanlarının strukturu
 - ☐ Prezidentin səlahiyyətləri
 - ☐ Nazirlər Kabineti
-

Sual: Aşağıdakılardan hansı doğrudur? (Çəki: 1)

- ☐ AR-da xüsusi mülkiyyətə üstünlük verirlər
 - ☐ AR-da dövlət mülkiyyətinə üstünlük verirlər
 - ☐ AR-da səhmdar mülkiyyətə üstünlük verirlər
 - ☒ AR-da kollektiv mülkiyyətə üstünlük verirlər
 - ☐ AR-da heç bir mülkiyyət növünə üstünlük verilmir
-

Sual: Konstitusiyaya əsasən mülkiyyətdən məhrum etmə səlahiyyəti kimə məxsusdur? (Çəki: 1)

- ☐ Prezidentə
 - ☐ Ombudsmana
 - ☒ Məhkəməyə
 - ☐ Parlamenta
 - ☐ Prokurora
-

Sual: Dövlət ehtiyacı üçün mülkiyyət özgeninkiləşdiriləndə...? (Çəki: 1)

- ☐ rekvizisiya edilməlidir
 - ☐ mexaniki yoxlanılmalıdır
 - ☐ vərəsəlik hüququ saxlanılmalıdır
 - ☒ onun dəyəri ödənilməlidir
 - ☐ təmir edilib qaytarılmalıdır
-

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aqrar hüquq...? (Çəki: 1)

- ☐ sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☒ kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

Sual: Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - «Torpaq Məcəlləsi» nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1994-cü ildə
- ☐ 1996-cı ildə
- ☐ 1993-cü ildə
- ☒ 1999-cu ildə
- ☐ 2000-ci ildə

Sual: Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması..? (Çəki: 1)

- ☒ 2 yolla həyata keçirilir
- ☐ 1 yolla həyata keçirilir
- ☐ 3 yolla həyata keçirilir
- ☐ 4 yolla həyata keçirilir
- ☐ yaradılması qadağandır

Sual: Kəndli – fermer təsərrüfatları əsasən...? (Çəki: 1)

- ☐ fərdi təsərrüfat kimi formalaşır
- ☒ ailə təsərrüfatı kimi formalaşır
- ☐ kollektiv təsərrüfat kimi formalaşır
- ☐ birgə təsərrüfat kimi formalaşır
- ☐ dövlət təsərrüfatı kimi formalaşır

Sual: «Kəndli (fermer) təsərrüfatı haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- ☐ 1993-cü ildə
- ☐ 1996-cı ildə

- ☒ 1992-ci ildə
☐ 1994-cü ildə
☐ 2002-ci ildə
-

Sual: «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 1991-ci ildə
☒ 2001-ci ildə
☐ 2011-ci ildə
☐ 2005-ci ildə
☐ 2007-ci ildə
-

BÖLMƏ: 09#02

Ad	09#02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aqrar hüququn prinsipi deyil? (Çəki: 1)

- ☐ aqrar hüquq münasibətləri iştirakçılarının bərabərliyi
☒ aqrar biznesə dövlət dəstəyinin artırılması
☐ aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
☐ aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
☐ aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zamanət sisteminin genişlənməsi
-

Sual: Aqrar islahatın əsas istiqamətlərinə aşağıdakı aid deyil? (Çəki: 1)

- ☐ aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması
☐ torpaq, meliorasiya və su təsərrüfatının islahatı
☒ aqrar biznesin prioritetliyinin təmin edilməsi
☐ aqrar bölmənin dövlət təminatı
☐ müxtəlif növlü təsərrüfatların yaradılması
-

Sual: Aqrar islahatın əsas prinsipi deyil? (Çəki: 1)

- ☐ dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması
☐ islahatın aparılmasında sosial ədalətin təmin edilməsi
☐ islahatın aparılmasında könüllülüyn təmin edilməsi
☐ əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsulların sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
☒ iqtisadiyyatın sahəvi strukturunda aqrar sektorun payının yüksəldilməsi
-

Sual: Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı normativ akt daxil deyil? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
 - ☐ «Aqrar islahatların əsasları haqqında» qanun
 - ☐ Azərbaycan Respublikasının Hava Məcəlləsi
 - ☒ «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının qanun
 - ☐ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
-

Sual: Torpaq islahatının obyektı..? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının kənd torpaq fondudur
 - ☒ Azərbaycan Respublikasının vahid torpaq fondudur
 - ☐ Azərbaycan Respublikasının rayon torpaq fondudur
 - ☐ Azərbaycan Respublikasının qəsəbə torpaq fondudur
 - ☐ Azərbaycan Respublikasının meşə torpaq fondudur
-

Sual: Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
 - ☐ «Torpaq islahatı haqqında» qanun
 - ☐ «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» qanun
 - ☒ «Dövlət nəzarəti haqqında» qanun
 - ☐ Azərbaycan Respublikasının Konstitusiyası
-

Sual: Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi mümkündür? (Çəki: 1)

- ☐ icarəyəverən və icarəçi arasında notariat qaydada təsdiq edilmiş bağışlama əsasında
 - ☒ icarəyəverən və icarəçi arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş müqavilə əsasında
 - ☐ icarəyəverən və icarəçi arasında qarşılıqlı razılaşdırma əsasında
 - ☐ icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında
 - ☐ «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında» qanun əsasında
-

Sual: Torpaq icarə müqaviləsində aşağıdakı nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ icarə müqabilində əldə olunacaq məbləğin bölüşdürülməsi mexanizmi
 - ☐ icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların
 - ☐ fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri
 - ☐ icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları
 - ☐ torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə
-

Sual: Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi..? (Çəki: 1)

- ☐ hüquqi sənəd sayılır
- ☐ əqd hesab edilir

- ☒ etibarsız sayılır
 - ☐ dövlət iradəsin ifadə edir
 - ☐ tərəflərə hüquq və vəzifələr verir
-

Sual: «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə icarəyə verilir? (Çəki: 1)

- ☐ müddətsiz
 - ☒ uzunmüddətə və qısamüddətə
 - ☐ orta müddətə və uzun müddətə
 - ☐ ən azı 10 il müddətinə
 - ☐ tərəflərin razılaşdığı istənilən müddətə
-

Sual: Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətə icarəyə verildiyi müddətdir? (Çəki: 1)

- ☒ 15 ilədək
 - ☐ 25 ilədək
 - ☐ 5 ilədək
 - ☐ 35 ilədək
 - ☐ 45 ilədək
-

Sual: Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə uzunmüddətə icarəyə verildiyi müddətdir? (Çəki: 1)

- ☐ on ildən doxsan ilədək
 - ☒ on beş ildən doxsan doqquz ilədək
 - ☐ beş ildən doxsan doqquz ilədək
 - ☐ iyirmi beş ildən doxsan ilədək
 - ☐ otuz ildən doxsan doqquz ilədək
-

Sual: Aşağıdakılardan hansı xüsusi torpaq fonduna daxil deyil? (Çəki: 1)

- ☐ dövriyyədən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri
 - ☐ təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar
 - ☐ üzürlü səbəb olmadan , kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə
 - ☒ dövlət mülkiyyətində olan torpaqlar
 - ☐ girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar
-

Sual: «Sovxoz və kolxozların islahatı haqqında» qanunda aşağıdakı təşkilati-hüquqi formada təsərrüfatçılıq subyekti nəzərdə tutulmamışdır? (Çəki: 1)

- ☐ dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ☐ səhmdar cəmiyyətləri
- ☐ məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən kooperativlər
- ☒ transmilli korporasiyalar

☐ fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları

Sual: «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsindəki...? (Çəki: 1)

- ☐ dövlət büdcəsi öhdəliyini təşkil edir
 - ☒ öhdəlik və məqsədlərini əhatə edir
 - ☐ səlahiyyətlərini əhatə edir
 - ☐ xarici öhdəliklərini müəyyən edir
 - ☐ dövlət quruluşunu təmin edir
-

Sual: Kənd təsərrüfatı istehsalı sahəsində dövlət idarəetməsini həyata keçirən xüsusi icra hakimiyyəti orqanı hansıdır? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti
 - ☐ Azərbaycan Respublikası Aqrar İslahatlar Komissiyası
 - ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
-

Sual: "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"yə əsasən bu nazirlik...? (Çəki: 1)

- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən
 - ☐ kənd təsərrüfatı sahəsində bələdiyyə idarəetməsini həyata keçirən icra hakimiyyət orqanıdır
 - ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən Nazirlər Kabinetinin şöbəsidir
 - ☒ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır
 - ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır
-

Sual: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə həyata keçirir və təbdir...? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Milli Məclisinə
 - ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyinə
 - ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
 - ☐ Azərbaycan Respublikası Ali Məhkəməsinə
 - ☐ Bakı Şəhər İcra Hakimiyyətinə
-

Sual: Test 243 Aşağıdakılardan hansı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan struktur deyil? (Çəki: 1)

- ☐ Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi
- ☒ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- ☐ Dövlət Baytarlıq Xidməti
- ☐ Dövlət Fitosanitar Nəzarəti Xidməti
- ☐ Kənd təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

BÖLMƏ: 09#03

Ad	09#03
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aqrar hüququnun əsas mənbəyi kimi Azərbaycan Respublikası Konstitusiyasının normalarının aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aşağıdakı təsnifat qrupu yoxdur? (Çəki: 1)

- ☐ bütün ölkə çərçivəsində aqrar sahibkarlıq və digər iqtisadi fəaliyyət sahəsində vahid iqtisadi məkan
- ☐ aqrar sahibkarlıq sahəsində vətəndaşların hüquq və azadlıqları və ya kənd təsərrüfatı kommersiya təşkilatlarının və sahibkarların hüquqi vəziyyəti
- ☐ aqrar sənaye istehsalı sahəsində sahibkarlıq və digər iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi
- ☒ aqrar sahədə iqtisadi fəaliyyətin integrasiyasının təmin edilməsi və iqtisadi təhlükəsizlik
- ☐ bazar aqrar iqtisadiyyatının formalaşmasının lazımi şəraiti kimi inhisarçı fəaliyyətin məhdudlaşdırılması və azad rəqabət

Sual: Aqrar sahədə aparılan islahatın məqsədini, vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən edən normativ akt hansıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☒ "Aqrar islahatının əsasları haqqında" qanun
- ☐ "Torpaq islahatı haqqında" qanun
- ☐ Kəndli-fermer təsərrüfatı haqqında qanun
- ☐ "Sovxoz və kolxozların islahatları haqqında" qanun

Sual: Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin aşağıdakı mülkiyyət formalarına əsaslanması nəzərdə tutulmuşdur? (Çəki: 1)

- ☒ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- ☐ fərdi mülkiyyət, korporativ mülkiyyət, ailə mülkiyyət
- ☐ ictimai mülkiyyət, kollektiv mülkiyyət, xüsusi mülkiyyət
- ☐ aqrar mülkiyyəti, sənaye mülkiyyəti, tikinti mülkiyyəti
- ☐ dövlət mülkiyyəti, səhmdar mülkiyyəti, təsərrüfat mülkiyyət

Sual: Aqrar sektorda çoxnövlü təsərrüfat formalarına aid deyil? (Çəki: 1)

- ☐ xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları
- ☒ kənd təsərrüfatı məhsulları istehsalı asossiasiyaları
- ☐ dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ☐ şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
- ☐ şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri

Sual: Aqrar sektora dövlət himayəsi tədbiri deyil? (Çəki: 1)

- ☐ aqrar bölməyə investisiya qoyuluşunun stimullaşdırılması
 - ☒ regionlar üzrə tarazlığın təmin edilməsi
 - ☐ məqsədli dövlət proqramları əsasında meliorasiya və irriqasiya işlərinin aparılması
 - ☐ kənd təsərrüfatı maşınlarının və digər maddi – texniki vasitələrin istehsal bazasının yaradılması
 - ☐ işğal altından azad edilmiş ərazilərdə aqrar – sənaye kompleksinin bərpası və inkişaf etdirilməsi
-

Sual: Aqrar bazarın dövlət tənzimlənməsi aləti deyildir? (Çəki: 1)

- ☐ mühüm kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması
 - ☐ əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazarın yaradılması
 - ☒ bank işinin təkmilləşdirilməsi
 - ☐ sığorta işinin təkmilləşdirilməsi
 - ☐ maliyyə - kredit müəssisələrinin işinin aqrar bazarın tələbatına uyğunlaşdırılması
-

Sual: “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”nda aşağıdakı istiqamətdə tədbirlər nəzərdə tutulmamışdır? (Çəki: 1)

- ☐ aqrar sahədə əmlakın özəlləşdirilməsinin başa çatdırılması
 - ☐ aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı
 - ☒ istehsal infrastrukturunun təkmilləşdirilməsi
 - ☐ kəndin sosial inkişafı
 - ☐ torpaq islahatının başa çatdırılması
-

Sual: “Azərbaycan Respublikasında 2002-2006-cı illərdə aqrar bölmənin inkişafına dair proqram”da bu tədbir nəzərdə tutulmamışdır? (Çəki: 1)

- ☐ aqrar bölmədə zəruri strukturların yaradılmasının dəstəklənməsi
 - ☐ torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini
 - ☐ aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi
 - ☐ aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması
 - ☒ ekoloji standartların tətbiq edilməsi
-

Sual: Torpaq xüsusi mülkiyyətinə verilə bilər? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə
 - ☐ Azərbaycan Respublikasının fiziki şəxslərinə
 - ☐ Azərbaycan Respublikasının hüquqi şəxslərinə
 - ☐ Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərə
 - ☐ Xarici ölkələrin vətəndaşlarına və hüquqi şəxslərinə
-

Sual: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız əldə edilə bilərlər? (Çəki: 1)

- ☐ mülki hüquq əsasında
 - ☒ icarə hüququ əsasında
 - ☐ alqı-satqı əsasında
 - ☐ barter mübadiləsi əsasında
 - ☐ vərəsəlik əsasında
-

Sual: Qanunvericiliyə əsasən torpaq bazarının obyektləri ola bilər? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasına məxsus olan torpaq sahələri
 - ☒ yalnız Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyatda alınmış torpaq sahələri
 - ☐ Azərbaycan Respublikasının perimetrinə daxil olan torpaq sahələri
 - ☐ Azərbaycan Respublikasının kənd təsərrüfatına yararlı torpaq sahələri
 - ☐ Azərbaycan Respublikasının işğal altında olan torpaq sahələri
-

Sual: Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur? (Çəki: 1)

- ☐ torpaq sahələrinin alqı-satqısı
 - ☐ torpaq sahələrinin nizamnamə fonduna verilməsi
 - ☐ torpaq sahələrinin bağışlanması
 - ☒ torpaq sahələrinin statusunun dəyişdirilməsi
 - ☐ torpaq sahələrinin rentası
-

Sual: Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır? (Çəki: 1)

- ☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən
 - ☐ müvafiq qanunverici orqanı tərəfindən
 - ☐ müvafiq məhkəmələr tərəfindən
 - ☐ icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən
 - ☐ icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
-

Sual: «Kəndli (fermer) təsərrüfatı haqqında» qanuna əsasən kəndli təsərrüfatı yaratmaq hüququna malikdir? (Çəki: 1)

- ☐ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli bütün vətəndaşlar və vətəndaşlığı olmayanlar
 - ☐ hüquq qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
 - ☒ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
 - ☐ fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün hüquqi şəxsləri
 - ☐ 16 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
-

Sual: "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında" əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil? (Çəki: 1)

- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
- ☐ ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi
- ☐ kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması
- ☒ kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi
- ☐ kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi

Sual: "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında" əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin funksiyası deyil? (Çəki: 1)

- ☐ tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərmək və nəzarət etmək
- ☐ öz səlahiyyətləri hüddudlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirmək
- ☐ dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirmək
- ☒ kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin regional tarazlığın təmin olunması tədbirlərini həyata keçirmək
- ☐ suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək

BÖLMƏ: 10#01

Ad	10#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: "Energetika haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib? (Çəki: 1)

- ☐ 1997-ci ildə
- ☒ 1998-ci ildə
- ☐ 1992-ci ildə
- ☐ 2001-ci ildə
- ☐ 1994-cü ildə

Sual: Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərneft" Dövlət Konserni və "Azərkimya" istehsalat birliyinin bazasında aşağıdakılardan hansı yaradılmışdır? (Çəki: 1)

- ☐ AZPETROL
- ☒ ARDNŞ
- ☐ ABƏŞ

- ☐ BP
☐ AZƏRİQAZ
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu nə zaman təsis edilmişdir? (Çəki: 1)

- ☒ 1999-cu ildə
☐ 1997-ci ildə
☐ 1998-ci ildə
☐ 1994-cü ildə
☐ 2009-cu ildə
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☐ 2009-cu ildə
☒ 1999-cu ildə
☐ 1997-ci ildə
☐ 2004-cü ildə
☐ 2003-cü ildə
-

Sual: «Mədən Sənayesində Şəffaflıq» təşəbbüsünün müəllifi kimdir? (Çəki: 1)

- ☐ Corc Buş
☒ Toni Bleyr
☐ Madlen Olbrayt
☐ Fransua Metteran
☐ Hüsnü Mübarək
-

Sual: Dövlət neft fondu hesabat verir? (Çəki: 1)

- ☐ parlamentə
☐ məhkəməyə
☐ AR Nazirlər Kabinetinə
☒ AR Prezidentinə
☐ Mərkəzi banka
-

BÖLMƏ: 10#02

Ad	10#02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycan Respublikası mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə yaradılmış qrup hansıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Mərkəzi Bankı
 - ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - ☒ Azərbaycan Respublikası Dövlət Neft Fondu
 - ☐ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
 - ☐ Azərbaycan Respublikası Əşəliyyat Şirkəti
-

Sual: Azərbaycan Respublikasının neft və qaz hasilatı, nəqli və emalı, elektrik və istilik enerjisi istehsalı, qaz təchizatı sahəsində dövlət siyasətini formalaşdırən və həyata keçirən orqan hansıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
 - ☒ Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
 - ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 - ☐ Azərenerji Səhmdar Cəmiyyəti
 - ☐ Azərbaycan Respublikasının Enerji Nazirliyi
-

Sual: Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən ARDNŞ-nin tərkibinə aşağıdakı müəssisə daxil deyil? (Çəki: 1)

- ☐ "Azneft"İstehsalat Birliyi
 - ☐ "Azərneftyağ"neft emalı zavodu
 - ☐ "Marketing və iqtisadi əməliyyatlar" idarəsi
 - ☐ Xarici sərmayələr"İdarəsi
 - ☒ Valyuta gəlirlərinin idarə olunması" idarəsi
-

Sual: 1994-cü ildə xarici neft şirkətləri konsorsiumu ilə ARDNŞ arasında "Çıraq", "Azəri", neft yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi sazişinin tipi hansıdır? (Çəki: 1)

- ☐ Konsessiya yaxud lisenziya sazişi
 - ☐ Xidmət müqavilə ilə sazişi
 - ☐ Uzunmüddətli idarəetmə sazişi
 - ☐ İştirak yaxud assosiasiya sazişi
 - ☒ Hasilatının Pay Bölgüsü Sazişi
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu..? (Çəki: 1)

- ☐ stabilləşmə fondudur
 - ☒ inkişaf fondudur
 - ☐ büdcə fondudur
 - ☐ tənzimləmə fondudur
 - ☐ beynəlxalq əməkdaşlıq fondudur
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərindən hansı normativ akt əsasında istifadə olunur? (Çəki: 1)

- ☐ Nazirlər Kabinetinin qərarı
- ☐ qanun
- ☒ prezident fərmanı
- ☐ məhkəmənin qərarı

☐ parlamentin qərarı

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu...? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin tərkib hissəsidir
 - ☐ büdcə fondudur
 - ☒ büdcədən kənar fondur
 - ☐ Mərkəzi Bankın strukturudur
 - ☐ sosial müdafiə fondudur
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu hesabat verir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikası Parlamentinə
 - ☒ Azərbaycan Respublikası Prezidentinə
 - ☐ Azərbaycan Respublikası Ali Məhkəməsinə
 - ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
 - ☐ Azərbaycan Respublikası Mərkəzi Bankına
-

BÖLMƏ: 10#03

Ad	10#03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı yanacaq energetika fəaliyyətinin tənzimlənməsi baxımından hüquq mənbəyi deyil? (Çəki: 1)

- ☐ "Enerji resurslarından istifadə haqqında" qanun
 - ☐ "Ətraf mühitin mühafizəsi haqqında" qanun
 - ☒ Yer quruluşu haqqında" qanun
 - ☐ "Qaz təchizatı haqqında" qanun
 - ☐ "Elektroenergetika haqqında" qanun
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- ☐ neftin satışından daxil olan valyuta vəsaitlərinin toplanması məqsədilə
 - ☐ ölkəyə daxil olan valyuta vəsaitlərinin səmərəli idarə edilməsi məqsədilə
 - ☒ mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə
 - ☐ mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması reinvestisiyası məqsədilə
 - ☐ mənfəət neftinin satışından daxil olan valyuta vəsaitləri hesabına dövlət büdcəsini formalaşdırmaq məqsədilə
-

Sual: Elektroenergetikada norma, qayda və standartlar əsasən hansı məsələlərlə bağlıdır? (Çəki: 1)

- ☒ elektrotəchizat, istilik təchizatı, müəssisələrin fəaliyyətini təşkili ilə bağlı ümumi məsələlər
- ☐ elektroenergetika müəssisələrinin hüquqi statusu;
- ☐ elektroenerji istehsalı, satışı
- ☐ elektroenerjinin ötürülməsi, satışı;
- ☐ elektroenerjinin istehsalı, bölüşdürülməsi, satışı ilə bağlı məsələlər

BÖLMƏ: 11#01

Ad	11#01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya hüququ əsaslanır? (Çəki: 1)

- ☐ ədalətlik prinsipinə
- ☐ tarazlıq prinsipinə
- ☒ bərabərlik prinsipinə
- ☐ soaial prinsipinə
- ☐ fasiləsizlik prinsipinə

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aid deyildir? (Çəki: 1)

- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- ☐ məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması
- ☐ məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utiləşdirilməsi qaydaları
- ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu
- ☒ düzgün cavab yoxdur

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsas vəzifələrinə aid deyil? (Çəki: 1)

- ☐ Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata keçirmək
- ☐ ölçmələrin vəhdətini təmin etmək
- ☐ sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək
- ☐ müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək

☒ düzgün cavab yoxdur

Sual: Aşağıdakılardan hansı məhsulların sertifikatlaşdırılmasının izahıdır? (Çəki: 1)

☐ Məhsulların sertifikatlaşdırılması ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

☒ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.

☐ Məhsulların sertifikatlaşdırılması dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

☐ Məhsulların sertifikatlaşdırılması texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

☐ Məhsulların sertifikatlaşdırılması iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

Sual: Aşağıdakı fikirlərdən hansı yanlışdır? (Çəki: 1)

☐ Standartlaşdırma sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin bir forması olub, istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin maraqlarının dövlət müdafiəsinin daha etibarlı surətdə tənzimlənməsinə xidmət edir.

☐ Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, normalar, qayda və tövsiyələrdir.

☒ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu Azərbaycan Respublikasının dövlət standartlarının tövsiyyə xarakterli tələblərinə aiddir.

☐ Dövlətlərarası standartlar – iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.

☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aiddir.

Sual: Aşağıdakı fikirlərdən hansı yanlışdır? (Çəki: 1)

☐ Təsərrüfat subyektləri və onların vəzifəli şəxsləri dövlət nəzarəti üçün zəruri şərait yaratmalıdır.

☐ Standartların tələblərinə, habelə onların işlənməsinə, qəbulu, təsdiqi və tətbiqi qaydalarına əməl edilməsinə dövlət nəzarəti müvafiq səlahiyyətli vəzifəli şəxslər tərəfindən müasir texniki vasitələrdən maksimum istifadə etməklə həyata keçirilir.

☐ Standartlaşdırma üzrə dövlət nəzarətinin konkret qaydaları qanunla təsdiq edilən müvafiq Əsasnamə ilə müəyyən olunur.

☐ Ölkəmizdə standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi çıxış edir.

☒ yanlış fikir yoxdur

Sual: Məhsulların sertifikatlaşdırılması prosesinə aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

- ☐ məhsulun nomenklaturasının müəyyənləşdirilməsi
- ☐ konkret məhsul növləri üzrə tələb olunan sertifikatların müəyyənləşdirilməsi
- ☐ məmulatın sertifikatlaşdırılması qaydalarının müəyyənləşdirilməsi və məhsulların sertifikatlaşdırılması üzrə razılaşmaların əldə olunması
- ☐ mal göndərən müəssisələrdə sertifikatlaşdırılan məhsul istehsalının attestasiyası, məhsulun sınaqdan keçirilməsi, sertifikatların verilməsi və qeydiyyatdan keçirilməsinin düzgünlüyünə nəzarət
- ☒ hamısı

Sual: Sertifikatlaşdırılma ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır? (Çəki: 1)

- ☐ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- ☐ Məhsulun idxal edən və ixrac edənlər arasında razılaşdırılmış sənədləri beynəlxalq standartlara uyğunlaşdırıldıqda da sertifikat funksiyasını yerinə yetirir.
- ☒ Çəkili (şaqul) sertifikat malın məhz hansı ölkədən gəlməsini göstərir.
- ☐ Məhsulun nomenklaturasının müəyyənləşdirilməsi məhsulların sertifikatlaşdırılması prosesinə daxildir.
- ☐ Mahiyyət etibarı ilə sertifikat məhsulun keyfiyyətini xarakterizə edən sənəddir.

BÖLMƏ: 11#02

Ad	11#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya hüququnun predmetini təşkil edir? (Çəki: 1)

- ☐ mülki dövriyyə sahəsində yaranan münasibətlər
- ☒ əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər
- ☐ xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
- ☐ pul dövriyyəsi sahəsində yaranan münasibətlər
- ☐ qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər

Sual: Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil? (Çəki: 1)

- ☐ "Elektron ticarət haqqında" qanun
- ☐ "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun
- ☐ "Kommersiya sirri haqqında" qanun
- ☐ "Reklam haqqında" qanun
- ☒ "Qaz təchizatı haqqında" qanun

Sual: Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil? (Çəki: 1)

- ☐ "Antiinhisar fəaliyyəti haqqında" qanun
 - ☒ "Yerin təki haqqında" qanun
 - ☐ "Standartlaşdırma haqqında" qanun
 - ☐ "Reklam haqqında" qanun
 - ☐ "Əmtəə nişanı və coğrafi göstəricilər haqqında" qanun
-

Sual: Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil? (Çəki: 1)

- ☐ kommersiya sirrinin sənədlərini oğurlamaq
 - ☐ zor tətbiq etmək və ya hədələmək
 - ☒ müqavilə əsasında əməkdaşlıq etmək
 - ☐ kommersiya sirrinin surətini çıxarmaq
 - ☐ kommersiya sirrinin fotosəklini çəkmək
-

Sual: Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil? (Çəki: 1)

- ☐ rüşvət vermək
 - ☐ kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq
 - ☐ danışıqlara qulaq asmaq
 - ☒ müvafiq orqanlarda qeydiyyatı alınmaq
 - ☐ məlumatların ötürülmə kanallarına qoşulmaq
-

Sual: Əmtəə nişanı kimi aşağıdakı nişan qeydə alınma bilməz? (Çəki: 1)

- ☐ Sözlər
 - ☐ Təsviri elementlər
 - ☐ Hərflər
 - ☒ dövlət rəmzləri
 - ☐ Əmtəələrin forması və ya onların qablaşdırılması
-

Sual: Kommersiya münasibətlərində mülki dövriyyəsi məhdudlaşdırılmayan hansıdır? (Çəki: 1)

- ☐ hərbi silah-sursat istehsal etmək üçün avadanlıqlar
 - ☐ qiymətli kağızların çap olunması üçün avadanlıqlar
 - ☒ kütləvi istehlak məhsulları
 - ☐ radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan qurğular
 - ☐ xidməti və mülki silah
-

Sual: Aşağıdakı standart forması yoxdur? (Çəki: 1)

- ☐ beynəlxalq standart
- ☐ regional (hövzə) standartı
- ☐ dövlətlərarası standart
- ☐ milli standart

☒ birlik standartı

Sual: Saxlama müqaviləsinə görə saxlayıcı əşyanı nə vaxt qaytarmalıdır? (Çəki: 1)

- ☐ müqavilədə göstərildiyi vaxtda;
☒ tapşıranın xahişi ilə;
☐ müddət bitdiyi vaxt;
☐ tapşıranın xahişini aldıqdan 7 gün sonra;
☐ əşyanın zədələnməsinə ciddi təhlükə olduğu halda istənilən vaxt

Sual: Saxlama haqqı şərtləşdirilməyibsə: (Çəki: 1)

- ☐ anbar sahibinin haqq almaq hüququ yoxdur;
☒ anbar sahibinin adi haqq almaq hüququ vardır;
☐ əlavə xidmət göstərməyibsə, anbar sahibinin haqq almaq hüququ yoxdur;
☐ saxlamanın həcmindən və müddətindən asılı olmayaraq anbar sahibi şərti maliyyə vahidinin 10 mislindən artıq haqq tələb edə bilməz;
☐ yalnız əlavə xidmətlərin haqqını tələb edə bilər

Sual: Sənişin daşınması barədə müqaviləyə hansı müqavilənin göstərişləri tətbiq edilir? (Çəki: 1)

- ☐ daşıma;
☐ saxlanma;
☒ tapşırıq;
☐ ekspedisiya;
☐ göndərmə

Sual: Daşıyıcı yükü daşımaya qəbul etdikdən sonra yük hansı müddətdə çatdırılmadıqda itirilmiş sayılır? (Çəki: 1)

- ☐ 10 gün
☐ 1 ay;
☐ 2 ay;
☒ 3 ay
☐ 6 ay

BÖLMƏ: 11#03

Ad	11#03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Kommersiya fəaliyyəti sahəsində məhsulların, işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi əsasən hansı qanunla tənzimlənir? (Çəki: 1)

- ☐ "Tender haqqında" qanun
- ☐ "Lisenzialaşdırma haqqında" qanun
- ☒ "Standartlaşdırma haqqında" qanun
- ☐ "Satınalmalar haqqında" qanun
- ☐ "Sahibkarlıq fəaliyyəti haqqında" qanun

Sual: Aşağıdakılardan hansı standartlaşdırmanın məqsədi deyil? (Çəki: 1)

- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsi
- ☐ ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək
- ☒ istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmaması
- ☐ təbii və texnogen qəzaların və habelə digər fəvqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyi

Sual: Konsessionerin qəti qərar qəbul etmək hüququna nə daxildir? (Çəki: 1)

- ☒ ticarət fəaliyyətini və təkrar satış qiymətlərini sərbəst təyin etmək;
- ☐ servis xidmətlərini sərbəst təyin etmək;
- ☐ müqaviləyə xitam verə bilər;
- ☐ malları göndərməkdən imtina edə bilər;
- ☐ satış qiymətlərini sərbəst təyin etmək

BÖLMƏ: 12#01

Ad	12#01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: "Kim informasiyaya malikdirsə, dünyaya malikdir" fikri kimə məxsusdur? (Çəki: 1)

- ☐ Adam Smitə
- ☐ Karl Marksa
- ☒ Frensis Bekona
- ☐ Anri Fayola
- ☐ Milton Fridmana

BÖLMƏ: 12#02

Ad	12#02
Suallardan	3
Maksimal faiz	3

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: İnformasiya azadlığının həyata keçirilməsinin prinsipi deyil? (Çəki: 1)

- ☐ informasiya azadlığına dövlət təminatı
- ☒ informasiyanın mobilliyi
- ☐ informasiyanın açıqlığı və əldə olunmasının sərbəstliyi
- ☐ informasiyanın əldə edilməsinin qanuniliyi
- ☐ informasiyanın əhatəliliyi və etibarlılığı

Sual: İnformasiya hüquq münasibətləri çərçivəsində mərkəzi icra hakimiyyəti orqanı hansıdır? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları İnstitutu
- ☒ Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Texnologiyalar Komitəsi
- ☐ Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası

Sual: Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq tələb olunurmu (Çəki: 1)

- ☐ bəli;
- ☐ xeyr;
- ☒ qanunvericilikdə nəzərdə tutulmuş hallarda;
- ☐ hüquqi şəxslərə tələb olunur;
- ☐ fiziki şəxslərə tələb olunur

BÖLMƏ: 12#03

Ad

12#03

Suallardan

5

Maksimal faiz

5

Sualları qarışdırmaq



Suallar təqdim etmək

1 %

Sual: Aşağıdakılardan hansı iqtisadi resurs kimi informasiya forması deyil? (Çəki: 1)

- ☐ bazarın vəziyyətini xarakterizə edən konyuktura məlumatları
- ☐ tərəfdaşların və bazardakı rəqiblərin tədiyyə və kredit qabiliyyətliliyi haqqında maliyyə informasiyaları
- ☐ istehlakçıların prioritetlərinə və bazarlardakı şəraitə təsir edən kütləvi informasiyalar
- ☐ innovasiyalara şərait yaradan elmi-texniki informasiyalar
- ☒ informasiya azadlığı haqqında qanunda göstərilən informasiyalar

Sual: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən...? (Çəki: 1)

- ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq və əldə etmək azadlığı vardır
 - ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq hazırlamaq azadlığı vardır
 - ☒ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
 - ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq yaymaq azadlığı vardır
 - ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq azadlığı vardır
-

Sual: Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) ...? (Çəki: 1)

- ☐ tələb olunur
 - ☒ tələb olunmur
 - ☐ hər bir şəxsin istəyinə bağlıdır
 - ☐ dövlət bölməsində tələb olunur
 - ☐ özəl bölmədə tələb olunur
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikası Milli Məclisinin dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində vəzifəsidir (Çəki: 1)

- ☐ dövlət sirrinə aid edilən məlumatların siyahısının təsdiq edilməsi
 - ☒ dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsi üzrə dövlət büdcəsindən yönəldilən vəsaitə baxılması
 - ☐ dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının təsdiq edilməsi
 - ☐ müvafiq icra hakimiyyəti orqanı aparatının vəzifəli şəxslərinin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərinin müəyyən edilməsi
 - ☐ dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması üzrə
-

Sual: AR-da informasiya sahəsində yol verilən hüquq pozuntularına görə məsuliyyət hansı qanunda əks etdirilmişdir (Çəki: 1)

- ☐ Məlumat azadlığı” haqqında AR-nın qanunu;
 - ☒ İnformasiya azadlığı” haqqında AR-nın qanunu;
 - ☐ İnformasiya əldə etmək” haqqında AR-nın qanunu;
 - ☐ Dövlət sirri haqqında” AR-nın qanun;
 - ☐ Elektron sənəd və elektron imza haqqında” AR-nın qanunu
-

BÖLMƏ: 13#01

Ad	13#01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Nəqliyyat qanunvericiliyi sisteminə aşağıdakı normativ akt daxil deyil? (Çəki: 1)

- ☐ qanunlar

- ☐ fərmanlar
 - ☒ sərəncamlar
 - ☐ Nazirlər Kabinetinin qərarları
 - ☐ mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
-

Sual: Nəqliyyat hüququ subyektləri neçə kateqoriyaya bölünür? (Çəki: 1)

- ☒ 3
 - ☐ 5
 - ☐ 2
 - ☐ 6
 - ☐ 4
-

Sual: "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 2009-cu ildə
 - ☐ 1997-ci ildə
 - ☐ 1990-cı ildə
 - ☒ 1999-cu ildə
 - ☐ 2002-ci ildə
-

BÖLMƏ: 13#02

Ad	13#02
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Nəqliyyat münasibətlərində mərkəzi icra hakimiyyəti orqanı hesab edilir? (Çəki: 1)

- ☐ Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
 - ☒ Nəqliyyat Nazirliyi
 - ☐ «AZAL» Dövlət Konserni
 - ☐ Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi
 - ☐ Bakı Metropoliteni
-

Sual: Azərbaycan Respublikasında nəqliyyat hüququnun sahə strukturuna daxil deyil? (Çəki: 1)

- ☐ Avtomobil nəqliyyatı
 - ☐ Dəniz nəqliyyatı
 - ☒ Çay nəqliyyatı
 - ☐ Dəmiryolu nəqliyyatı
 - ☐ Hava nəqliyyatı
-

BÖLMƏ: 13#03

Ad	13#03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı nəqliyyat növlərindən hansı üçün xüsusi razılıq (lisenziya) tələb olunur? (Çəki: 1)

- ☒ hava və su nəqliyyatı
- ☐ boru kəməri və su nəqliyyatı
- ☐ hava və dəmiryolu nəqliyyatı
- ☐ dəniz və avtomobil nəqliyyatı
- ☐ aviasiya və dəmiryolu nəqliyyatı

Sual: Nəqliyyat xidmətləri üçün xüsusi razılığı (lisenziyanı) hansı dövlət orqanı verir? (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☒ Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Nəqliyyat Departamenti
- ☐ Azərbaycan Respublikasının Dəmiryolu İdarəsi

Sual: Nəqliyyat sahəsində xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənəd tələb olunmur? (Çəki: 1)

- ☐ müəssisənin təsis sənədlərinin surəti
- ☒ attestasiyadan keçmək haqqında sənədin surəti
- ☐ müəssisənin dövlət qeydiyyatı haqqındakı şəhadətnaməsinin surəti
- ☐ lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- ☐ sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti

Sual: Nəqliyyat sahəsində xüsusi razılıq (lisenziya) hansı əsaslara görə dayandırılmalıdır? (Çəki: 1)

- ☐ lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə
- ☐ lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə
- ☒ lisenziya sahibinin vergi öhdəliyi yarandıqda
- ☐ lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə
- ☐ lisenziya sahibi müflis elan olunduqda

Sual: Funksional fəaliyyət baxımından Nəqliyyat Nazirliyinin tabeliyində deyil? (Çəki: 1)

- ☐ Avtonəqliyyatşərsis Departamenti
- ☐ Azərbaycan Dövlət Dəmir Yolu
- ☐ Azərbaycan Dövlət Xəzər Dənizi Gəmiçiliyi
- ☒ Ekoloji Ekspertiza İdarəsi
- ☐ Yolnəqliyyatşərsis Departamenti

Sual: Nəqliyyat sahəsində dövlət tənziqlənməsi hansı yollarla həyata keçirilir? (Çəki: 1)

- ☐ Nəqliyyat qanunvericiliyi ilə;
- ☐ əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsi ilə;
- ☒ hüquqi təminat, vergi qoyma, maliyyələşdirmə, investisiya, vahid elmi-texniki siyasət;
- ☐ nəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarın inkişafı üçün şərait yaratmaq yolu ilə;
- ☐ nəqliyyatın inkişafı sahəsində proqram və mexanizmlərin işlənilib hazırlanması yolu ilə

BÖLMƏ: 14#01

Ad	14#01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Gömrük hüququnun əsas məqsədlərindən deyil? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
- ☐ gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün ggömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
- ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq
- ☐ ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə gömrük qanunvericiliyində nəzərdə tutulan hüquqlarının qorunması üçün sabit hüquqi təminat yaratmaq
- ☐ Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını qorumaq

Sual: Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil? (Çəki: 1)

- ☐ qanunçuluq
- ☐ demokratiklik
- ☒ humanizm
- ☐ əhatəli və aydın gömrük tənziqlənməsi

☐ gömrük hüququnun vasitə və alətlərinin səmərali təminatı

Sual: "Gömrük tarifi haqqında" qanun nə vaxt qəbul olunub? (Çəki: 1)

- ☐ 2005-ci ildə
 - ☐ 2007-ci ildə
 - ☐ 1993-cü ildə
 - ☒ 1995-ci ildə
 - ☐ 1999-cu ildə
-

Sual: Gömrük işi sahəsində baş verən hüquq pozuntularının hansı növləri vardır? (Çəki: 1)

- ☐ cinayət;
 - ☐ inzibati, mülki, cinayət;
 - ☐ mülki, maddi, inzibati ;
 - ☐ intizam, mülki, cinayət
 - ☒ cinayət, inzibati, intizam, maddi
-

BÖLMƏ: 14#02

Ad	14#02
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Gömrük işi sahəsindəki aşağıdakı ictimai münasibət forması yoxdur? (Çəki: 1)

- ☐ gömrük rejiminin statusunu xarakterizə edən münasibətlər
 - ☒ gömrük orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı münasibətlər
 - ☐ gömpük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər
 - ☐ gömrük nəzarəti sahəsindəki münasibətlər
 - ☐ gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər
-

Sual: Gömrük hüququnun sisteminə daxildir? (Çəki: 1)

- ☐ xüsusi və fərdi hissə
 - ☒ ümumi və xüsusi hissə
 - ☐ əsas və əlavə hissə
 - ☐ məcəllə və qanun hissə
 - ☐ konstitusion və qanunvericilik hissə
-

Sual: Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil? (Çəki: 1)

- ☐ konstitusiya
- ☐ qanunlar

- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanları
- ☐ Nazirlər Kabinetinin qərarları
- ☒ Bakı Baş Gömrük İdarəsinin qərarları

Sual: Azərbaycan Respublikasının gömrük orqnları dövlət idarəetmə sisemində daxil olan...? (Çəki: 1)

- ☐ əlaqələndirici hakimiyyəti orqanıdır
- ☐ qanunverici hakimiyyəti orqanıdır
- ☐ məhkəmə hakimiyyəti orqanıdır
- ☐ yerli hakimiyyəti orqanıdır
- ☒ icra hakimiyyəti orqanıdır

Sual: Gömrük orqanlarında hansı müddət ərzində tənbeh edilmiş şəxs, yeni intizam tənbehi alınmırsa, tənbeh götürülür? (Çəki: 1)

- ☐ növbəti 10 ay ərzində
- ☐ növbəti 7 ay ərzində
- ☒ növbəti 6 ay ərzində
- ☐ növbəti 5 ay ərzində
- ☐ növbəti 3 ay ərzində

Sual: Məcburi dövlət tədbirlərindən istifadə etməklə gömrük orqanları hansı funksiyaları həyata keçirirlər? (Çəki: 1)

- ☐ Daxili və xarici funksiyaları;
- ☐ Hüquq normalarının icrası funksiyası;
- ☐ təşkilat daxili idarəçilik funksiya
- ☒ hüquq normalarının mühafizəsi;
- ☐ Nizamlayıcı və qoruyucu

Sual: Gömrük işi sahəsində gömrük, inzibati, mülki və digər hüquq sahələrinin normalarına riayət edilməsi hansı fəaliyyətin məqsədidir (Çəki: 1)

- ☐ Daxili-iqtisadi fəaliyyət;
- ☒ hüquq-mühafizə fəaliyyəti;
- ☐ gömrük orqanlarının fəaliyyəti;
- ☐ təşkilatdaxili idarəçilik fəaliyyət;
- ☐ digər dövlət təşkilatları ilə əlaqəli fəaliyyət

BÖLMƏ: 14#03

Ad	14#03
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı gömrük orqanlarının əsas funksiyası deyil? (Çəki: 1)

- ☐ öz səlahiyyəti daxilində respublikanın iqtisadi təhlükəsizliyini təmin etmək
 - ☐ Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq
 - ☐ xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparmaq
 - ☒ ölkəni istənilən xarici müdaxilədən qorumaq
 - ☐ ticarət-iqtisadi münasibətlərdə gömrük tənimləməsi vasitələrini tətbiq etmək
-

Sual: Gömrük işi sahəsində baş verən hüquq pozulmalarına görə qanunvericiliyə uyğun olaraq aşağıdakı məsuliyyət növü tətbiq edilmir? (Çəki: 1)

- ☐ cinayət məsuliyyəti
 - ☒ prosessual məsuliyyət
 - ☐ inzibati məsuliyyət
 - ☐ intizam məsuliyyəti
 - ☐ maddi məsuliyyət
-

Sual: "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə əsasən aşağıdakı intizam tənbehi tədbiri tətbiq edilə bilməz? (Çəki: 1)

- ☐ sonuncu xəbərdarlıqla şiddətli töhmət
 - ☒ azadlıqdan məhrum etmə
 - ☐ gömrük orqanlarında xidmətinə xitam vermə
 - ☐ xüsusi rütbənin bir pillə aşağı salınması
 - ☐ 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə
-

Sual: Aşağıdakılardan hansı qaçaqmalçılıq (kontrabada) hesab olunmur? (Çəki: 1)

- ☐ narkotik vasitələrn, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı mallar
 - ☐ silahlar, partladıcı qurğulur və onlar üçün döyüş sursatı (soyuq yivsiz ov silahları və onların patronlarından başqa)
 - ☒ ölkəyə təkrar ixrac rejimi altında gətirilən və qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş mallar
 - ☐ nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammal
 - ☐ Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə yaşayan xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyalar
-

Sual: Azərbaycan Respublikasının gömrük orqnları dövlət idarəetmə siseminə daxil olan icra hakimiyyəti orqanı olmaqla...? (Çəki: 1)

- ☐ əlaqələndirmə orqanıdır
- ☒ hüquq mühafizə orqanıdır
- ☐ idarəetmə orqanıdır
- ☐ hüquqyaratma orqanıdır
- ☐ tənzimləmə orqanıdır

Sual: Aşağıdakılardan hansı gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinə aid deyil? (Çəki: 1)

- ☐ inzibati- prosessual
 - ☐ cinayət- hüquqi
 - ☐ cinayət- prosessual
 - ☒ mülki-prosessual
 - ☐ əməliyyat- axtarış
-

Sual: Gömrük Məcələsi nə vaxt qəbul edilib (Çəki: 1)

- ☐ 31 yanvar 2001-ci il
 - ☒ 10 iyun 1997-ci il
 - ☐ 12 dekabr 2000-ci il
 - ☐ 10 iyun 2001-ci il
 - ☐ 5 yanvar 2000 ci il
-

BÖLMƏ: 15#01

Ad	15#01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq iqtisadi hüquq neçənci əsrdə yaranmışdır? (Çəki: 1)

- ☐ 16-cı əsrdə
 - ☐ 17-ci əsrdə
 - ☐ 18-ci əsrdə
 - ☐ 19-cu əsrdə
 - ☒ 20-ci əsrdə
-

Sual: Beynəlxalq iqtisadi hüquq nədir? (Çəki: 1)

- ☒ dövlətlərarası iqtisadi münasibətləri tənzimləyən hüquqdur
 - ☐ dövlətlərarası siyasi münasibətləri tənzimləyən hüquqdur
 - ☐ yalnız ticari-iqtisadi əlaqələri tənzimləyən hüquqdur
 - ☐ miqrasiya münfasibətlərini tənzimləyən hüquqdur
 - ☐ maliyyə-kredit münasibətlərini tənzimləyən hüquqdur
-

Sual: Beynəlxalq iqtisadi münasibətlərin əsasında hansı sənəd durur? (Çəki: 1)

- ☒ beynəlxalq müqavilələr
- ☐ beynəlxalq niyyət protokolları
- ☐ beynəlxalq sazişlər
- ☐ beynəlxalq razılaşmalar

☐ "böyük səkkizlik" ölkələri

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn metodlarına aid deyil? (Çəki: 1)

- ☐ imperativ
 - ☐ dispozitiv
 - ☒ aparıcı
 - ☐ tövsiyyəedici
 - ☐ həvəsləndirici
-

Sual: Beynəlxalq iqtisadi hüququn mənbələrinə aid deyil? (Çəki: 1)

- ☐ Konstitusiya
 - ☐ Mülki Məcəllə
 - ☐ beynəlxalq müqavilələr
 - ☐ beynəlxalq adətlər
 - ☒ sərəncamverici aktlar
-

Sual: Beynəlxalq iqtisadi hüququn prinsipləri? (Çəki: 1)

- ☐ imperativ xarakterlidir
 - ☒ konvension xarakterlidir
 - ☐ real fəaliyyətlidir
 - ☐ məcburidir
 - ☐ tövsiyyəedici deyil
-

Sual: Aşağıdakılardan hansı BMT-nin Beynəlxalq iqtisadi hüquq yaradıcılığı prosesində iştirak edən strukturlarından deyil (Çəki: 1)

- ☐ BMT Baş Məclisi;
 - ☐ BMT Beynəlxalq Məhkəməsi
 - ☐ BMT İqtisadi və Sosial Şura (ECOSOC)
 - ☒ BMT İntegrasiya və Beynəlxalq Əməkdaşlıq Şurası (CINTIC);
 - ☐ BMT Təhlükəsizlik Şurası;
-

Sual: Beynəlxalq Əmək Təşkilatının 1970-ci il Minimum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyasında aşağıdakı tələblərdən hansılar ifadə edilib? 1. əməkçilərin və onların ailələrinin təlabatı; 2. yaşayış səbətinin qiyməti; 3. əmək haqqının ümumi həddi və sosial yardım; 4. iqtisadi inkişaf; 5. məhsuldarlıq və məşğulluğun təmin edilməsi. (Çəki: 1)

- ☐ 1,2,4;
 - ☐ 2,3,5
 - ☐ 1,3,4;
 - ☒ hamısı
 - ☐ heç biri
-

BÖLMƏ: 15#02

Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq iqtisadi hüququn yaranma səbəbləri hansılardır? (Çəki: 1)

- ☐ sənaye inqilabları və onun əsasında elmi-texniki inqilabın baş verməsi
- ☐ müstəmləkəçilik sisteminin dağılması, sonra isə sosialist sisteminin dağılması
- ☐ inkişaf etmiş ölkələrdə - dünya bazarında qabaqcıl fəaliyyət göstərən həm dazili, həm də xarici fəaliyyətə təsir göstərə bilən dövlətdaxili metodların möhkəmlənməsi
- ☒ bütün cavablar düzdür
- ☐ düzgün cavab yoxdur

Sual: Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində aparıcı rola malikdir? (Çəki: 1)

- ☐ Beynəlxalq ümumi hüquq
- ☐ Beynəlxalq xüsusi hüquq
- ☒ Konstitusiya hüququ
- ☐ İnzibati hüquq
- ☐ Mülki hüquq

Sual: Xarici iqtisadi razılaşmaların əsas tənzimlənməsi...? (Çəki: 1)

- ☐ Beynəlxalq ümumi hüquqdur
- ☐ Beynəlxalq xüsusi hüquqdur
- ☐ Konstitusiya hüququdur
- ☐ İnzibati hüquqdur
- ☒ Mülki hüquqdur

Sual: Qeyri-dövlət tənzimlənməsi formalarına hansı aiddir? (Çəki: 1)

- ☐ ticarət ənənələri
- ☐ beynəlxalq məhkəmələr
- ☐ arbitraj təcrübəsi
- ☒ ticarət ənənələri, məhkəmə və arbitraj təcrübəsi
- ☐ beynəlxalq müqavilələr

Sual: "Beynəlxalq resurs" hüququna daxil deyil? (Çəki: 1)

- ☐ maliyyə resursları ilə əlaqədar münasibətlər
- ☐ əmək resursları ilə əlaqədar münasibətlər
- ☐ enerji resursları ilə əlaqədar münasibətlər
- ☒ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
- ☐ investisiya resursları ilə əlaqədar münasibətlər

Sual: "Çərçivə hüququ"na hansı aiddir? (Çəki: 1)

- ☐ maliyyə resursları ilə əlaqədar münasibətlər
 - ☐ əmək resursları ilə əlaqədar münasibətlər
 - ☐ enerji resursları ilə əlaqədar münasibətlər
 - ☒ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
 - ☐ investisiya resursları ilə əlaqədar münasibətlər
-

Sual: Beynəlxalq iqtisadi hüququn subyektlərinə daxil deyil? (Çəki: 1)

- ☐ dövlətlər
 - ☐ beynəlxalq təşkilatlar
 - ☐ transmilli korporasiyalar və maliyyə-sənaye qrupları
 - ☐ müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri
 - ☒ beynəlxalq iqtisadi yardım
-

Sual: Beynəlxalq iqtisadi hüququn prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ demokratik
 - ☐ aşkarlıq
 - ☐ elmlilik
 - ☒ normativlik
 - ☐ peşəkarlıq və qanunilik
-

Sual: Beynəlxalq iqtisadi hüququn mənbələrində çoxtərəfli müqavilələrə aid deyil? (Çəki: 1)

- ☐ Mərakeş paktı
 - ☐ Vyana Konvensiyası
 - ☐ Hamburq qaydaları
 - ☐ Seul Konvensiyası
 - ☒ Türkiyə müqaviləsi
-

Sual: Beynəlxalq hüquqda tətbiq olunan beynəlxalq hüquq prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ xalqların öz müqəddaratını təyin etməsi və hüquq bərabərliyi
 - ☐ dövlətlərin əməkdaşlığı
 - ☐ dövlət suverenliyinə hörmət
 - ☐ zor tətbiq etmək və zorla qorxutmaq
 - ☒ qarşılıqlı faydalanma
-

Sual: Beynəlxalq iqtisadi hüququn xüsusi prinsiplərinə aid deyil? (Çəki: 1)

- ☐ iqtisadi qeyri-diskriminasiya
 - ☐ hüquqazidd iqtisadi məcburetməyə qadağa
 - ☐ xarici iqtisadi əlaqələrin təşkili formalarını azad seçimi
 - ☐ dövlətlərin öz təbii resursları və iqtisadi fəaliyyətləri üzərində suverenliyi
 - ☒ insan hüquq və azadlıqlarına hörmət
-

Sual: Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aiddir? (Çəki: 1)

- ☒ MDB müqaviləsi
 - ☐ ümumi çərçivə xarakterli müqavilələr
 - ☐ ticarət iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr
 - ☐ dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri
 - ☐ əməkdaşlığın konkret sahə və formalarını müəyyən edən müqavilələr
-

Sual: İqtisadi qeyri-diskriminasiya prinsipi nədir? (Çəki: 1)

- ☒ dövlətlərə verilən hüququn ümumi şərtlərinin bütün digər tərəfdaş ölkələrə veriləndən pis olmaması
 - ☐ xüsusi güzəştlərin verilməsidir
 - ☐ əlverişli şəraitin yaradılmasıdır
 - ☐ inkişaf etməkdə olan və az inkişaf dövlətlərinin xeyrinə gömrük preferensiyalarının müəyyən edilməsidir
 - ☐ sərhədyanı ticarətdə gəmiçilik üçün güzəştlərin müəyyənləşdirilməsidir
-

Sual: Öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissələrinə daxil deil? (Çəki: 1)

- ☐ təbii resurslardan istifadəyə və mütəmləkəçilərin vurduğu ziyanın kompensasiya hüququ
 - ☐ ilkin xammal istehlakçıların təşkilatlarda birləşməsi hüququ
 - ☒ iqtisadi boykot müəyyənləşdirmə
 - ☐ əvəzin ödənilməsinə görə xarici xüsusi mülkiyyətin milliləşdirilməsi hüququ
 - ☐ təbii resurslardan istifadəyə mane olmaq məqsədilə xarici investisiyalara və ya TMK-lar üçün güzəştli rejim verilməsinə məcbur etməyə qadağa qoyulması
-

Sual: Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarım sahəsi deyil? (Çəki: 1)

- ☐ beynəlxalq mülkiyyət hüququ
 - ☐ beynəlxalq maliyyə hüququ
 - ☒ beynəlxalq ekstradisiya hüququ
 - ☐ beynəlxalq sığorta hüququ
 - ☐ beynəlxalq ekstradisiya hüququ
-

Sual: Müasir dünyada integrasiya prosesləri hansı formalarda həyata keçirilir (Çəki: 1)

- ☐ Beynəlmilləşmə formasında;
 - ☒ müqavilə və institusional formada;
 - ☐ beynəlxalq iqtisadi əməkdaşlıq formasında;
 - ☐ elmi-texniki tərəqqi formasında;
 - ☐ xarici iqtisadi siyasət konsepsiyası formasında
-

BÖLMƏ: 15#03

Ad

15#03

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq iqtisadi hüququn transformasiyasında (yaranmasında) dominant hansı götürülür? (Çəki: 1)

- ☒ ticarət-siyasi əlaqələr
- ☐ beynəlxalq miqrasiya
- ☐ beynəlxalq maliyyə-kredit əlaqələri
- ☐ beynəlxalq nəqliyyat əlaqələri
- ☐ beynəlmiləşmə və qloballaşma

Sual: Aşağıdakılardan hansılar ineqrasiyanın müqavilə-instutsional formasına aid deyil? (Çəki: 1)

- ☐ azad ticarət zonası
- ☐ gömrük birliyi
- ☐ iqtisadi birlik
- ☐ vahid iqtisadi məkan
- ☒ müvafiq beynəlxalq təşkilatlarda birləşmə

Sual: Beynəlxalq iqtisadi hüququn alt sisteminin hansında dövlət maliyyə məsuliyyəti daşımır? (Çəki: 1)

- ☒ Beynəlxalq ticarət hüququ
- ☐ beynəlxalq nəqliyyat hüququ
- ☐ Beynəlxalq gömrük hüququ
- ☐ Beynəlxalq lizinq hüququ
- ☐ Beynəlxalq investisiya hüququ

Sual: Hüquqazidd məcburetməyə aid deyil? (Çəki: 1)

- ☐ iqtisadi blokada
- ☐ iqtisadi boykot
- ☐ embarqo
- ☐ gəmilərin saxlanması (həbsi) və aktivlərin dondurulması
- ☒ beynəlxalq müqavilələrdə əks olunan konkret xüsusi razılaşmalar

Sual: Öz iqtisadi fəaliyyətlərinə təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissəsinə daxil deyil? (Çəki: 1)

- ☐ təbii sərvətlərə azad sahiblik etmək, sərəncam vermək, istismar etmək, öz iqtisadi fəaliyyətlərində müstəqillik hüququ
- ☐ TMK-nın fəaliyyətinə, investisiyalara nəzarət və tənzimlənməsi də daxil olmaqla təbii resursların və iqtisadi fəaliyyətin üzrində səmərəli nəzarət etmə hüququ
- ☐ idxal-ixrac, valyuta və digər xarici iqtisadi əməliyyatlar üzərində dövlət nəzarəti hüququ

- ☒ gömrük rüsumları münasibətlərində bu və ya digər dövlətlər və ya dövlətlər qrupu arasında ticarət güzəştlərini nəzərdə tutur
- ☐ öz xalqının, bütün vətəndaşlarının iqtisadi inkişafı hüququ
-

Sual: Dövlət hansı şərtlərlə hər hansı müqavilədə iştirak edə bilər? (Çəki: 1)

- ☐ beynəlxalq hüquq normalarına uyğun olduqda;
- ☐ dövlətin xarici iqtisadi əlaqələrinin hüquqi rejimi müəyyən edildikdə;
- ☒ dövlət maraqlarına uyğun gəldikdə;
- ☐ Beynəlxalq ticarət ənənələrinə uyğun gəldikdə;
- ☐ müqavilənin bağlanması təşəbbüsü dövlətə aid olduqda
-

Sual: Beynəlxalq hüquqda nəzərdə tutulan aralıq tranzit dövlət keçidi anlayışı aşağıdakı aktlardan hansında transmilli anlayışla əvəzlənir və bu sənədə əsasən yalnız bir dövlətin sərhəddinin keçilməsi əmtəənin tranzit statusuna düşməsi üçün kifayət edir? (Çəki: 1)

- ☐ Tariflər və Ticarət üzrə Baş Saziş –GATT;
- ☒ Avropa Birliyinin Qazın tranziti üzrə və elektrik enerjisinin tranziti üzrə Direktivləri;
- ☐ Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında Müqaviləsi;
- ☐ Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Sazişi;
- ☐ Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası.
-

